



XALQ QƏZETİ

№ 294 (28970) 28 dekabr 2018-ci il, cümə

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzinin açılışında iştirak edib



müxtəlif növləri üzrə yarışların keçirilməsində iştirak edərək yığma komandaların, ayrı-ayrı idmançıların, məşqçilərin respublika və beynəlxalq əhəmiyyətli yarışlara qatılmasını təmin edir. Klub, həmçinin xilasetmə qurumlarının fəaliyyət istiqamətlərinə uyğun olaraq idman yarışları da təşkil edir. Son illər idman-sağlamlıq klubunun üzvləri müxtəlif yerli və beynəlxalq yarışlarda mühüm uğurlar qazanırlar. İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə hər il "Mübarizlər" yarışları keçirilir. Bu il keçirilən yarışda klubun təmsilçiləri 8-i əcnəbi iştirakçıdan ibarət olmaqla, 45 komanda arasında birinci yeri tutub. Bundan başqa, klubun üzvləri 20-dək çempionatda, o cümlədən dünya və Avropa birinciliklərində, həmçinin digər turnirlərdə uğurla çıxış

ediblər. Klubun kişilərdən ibarət voleybol komandası Azərbaycan çempionatında müvəffəqiyyətlə çıxış edərək ikinci yeri tutub. Klubda inkişaf etdirilən əsas idman növləri arasında nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq səniti müəyyən etmə, dağadırmanma, beşnövcülük və çoxnövcülük də xüsusi diqqət yetirilir. İdman-Sağlamlıq Mərkəzinin trenajor, cüdo, boks, güləş, karate və taekvondo zallarında da idmançılar üçün hər tərəfli şərait yaradılıb. Məşqçilərin otaqları da məhsuldar fəaliyyət üçün hər cür imkana malikdir. Zallarda məşqlərin keçirilməsi və yarışların təşkili üçün mükəmməl şərait var. İdmançılara həkim nəzarəti də yüksək səviyyədə təşkil olunub.

(ardı 2-ci səhifədə)

□ **Dekabrın 27-də Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzinin açılışı olub.**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlətimizin başçısına raport verdi.


Prezident İlham Əliyev İdman-Sağlamlıq Mərkəzinin rəsmi açılışını bildiren lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov görülən işlər və burada yaradılan şəraitlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi.

Qeyd edək ki, müasirliyi ilə diqqəti cəlb edən mərkəzdə tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Ümumi ərazisi 14 min

kvadratmetr olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb.

Prezident İlham Əliyev İdman-Sağlamlıq Mərkəzinin universal zalında yaradılan şəraitlə tanış oldu. Məlumat verildi ki, 1950 tamaşaçı yerlik universal zalda idmanın müxtəlif növləri üzrə yarışlar təşkil etmək mümkündür. Burada, əsasən, Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubu fəaliyyət göstərəcək. İdman-sağlamlıq klubu tərəfindən əsas diqqət nazirliyin hərbi qulluqçularının və dövlət qulluqçularının fiziki hazırlığının yüksəldilməsinin həyata keçirilməsinə yönəldilib. Bundan başqa, klub nazirliyin qurumlarında idmanın



Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbden təbrik edirəm.

Siz böyük bir nəslin nümayəndəsi və böyük talehi insansınız. Siz Azərbaycan Respublikasının xalqına xidmət etdiyiniz illər arzında öz ata-babanızın işini davam etdirməyə və Azərbaycan dövlətinin müasir rəhbərinə çevrilməyə qadir olduğunuzu sübut etmiş, zəngin quruculuq təcrübəsi və həmvətənlərinizin etimadını qazanmışınız. Siz dünya səviyyəsində nüfuz sahibisiniz.

Dövlətlərimiz arasında strateji tərəfdaşlıq çərçivəsində Sizin Vladimir Vladimiroviç ilə birlikdə gördüyünüz işlər və Rusiya Federasiyası ilə Azərbaycan Respublikasını bir-birinə bağlayan mehriban qonşuluq, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə zati-alinizin sanballı şəxsi töhfəsi yüksək qiymətə layiqdir.

Sizə səmimi qəlbden möhkəm cansağlığı, mənəvi rahatlıq, firavanlıq, doğmalarınızın və dostlarınızın daimi dəstəyini arzu edirəm. Qoy Heydər Əliyevin böyük xatirəsi və böyük irsi Sizin üçün və bütün Azərbaycan xalqı üçün yolgöstərən ulduz və müqəddəs dəyər olsun. Sizə və məsləkdaşlarınıza həyat eşqi, məqsədyönlülük, gümrahlıq və müsbət enerji diləyirəm.

Hörmətlə,

Ramazan ABDULATİPOV

Rusiya Federasiyası Prezidentinin Xəzər regionu dövlətləri ilə humanitar və iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, möhtərəm İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin respublikaya rəhbərliyiniz dövründə Azərbaycan özünün çoxəsrlik ənənələrini qoruyub saxlayan və zəngin mədəniyyətini daha da zənginləşdirən dinamik və yüksək inkişaf etmiş ölkə statusunda bərqərar olub. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi işində Sizin xidmətləriniz təqdirəlayiqdir. Ölkələrimizin xalqları Azərbaycan ilə Rusiya arasında hər tərəfli əlaqələrin inkişafına Sizin töhfənizi yüksək qiymətləndirir.

Bu əlamətdar gündə Sizin valideynlərinizi – ananız Zərifə xanımı və Azərbaycan xalqının ümummilli lideri, ölkəni tarixi fəlakətdən xilas etmiş atanız Heydər Əlirza oğlu Əliyevi ehtiramla xatırlayırıq.

Möhtərəm İlham Heydər oğlu, icazə verin, Sizə və Sizin şəxsinizdə bütün qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyim.

Bütün ailənizə və ilk növbədə Mehriban xanıma ehtiramımı bildirirəm.

Səmimiyyətlə,

Mixail ŞVIDKOY

Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizin zəngin siyasi təcrübəniz müasir dünya məsələlərini effektiv həll etməyə, habelə Rusiya ilə Azərbaycan arasında tarixi dostluğu dəstəkləməyə imkan verir.

Ölkələrimiz arasında bərqərar olmuş mehriban qonşuluq münasibətlərinə Sizin şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm. Şübhəsiz ki, bu münasibətlər bundan sonra da Azərbaycan və Rusiya xalqlarının rifahına xidmət edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbden möhkəm cansağlığı və məramlarınızı həyata keçirməkdə uğurlar diləyirəm.

Dərin hörmətlə,

Maksim OREŞKIN

Rusiya Federasiyasının iqtisadi inkişaf naziri




Xarici İşlər Nazirliyi 2018-ci ilin yekunlarına dair məlumat yayıb

» 9



Dünya azərbaycanlılarının bir Vətəni var – Azərbaycan!

» 10



Teleaparıcı Evelina ZAKAMSKAYA: İlham Əliyev gələcəyə inamla baxır

» 12



Avropa İttifaqının təkamülü ilə bağlı fərqli proqnozlar

» 13

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzinin açılışında iştirak edib



(əvvəli 1-ci səhifədə)

Qeyd edildi ki, İdman-Sağlamlıq Mərkəzinə daxil olan restoran və mətbəxdə də xidmətin müasir səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Buradakı üzgüçülük hovuzu da ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25 metr, eni isə 12 metrdir. Ölkəmizdə yeniyetmə və gənclərin idmanın üzgüçülük növünə də marağı ildən-

ilə artır. Bu zalda üzgüçülük yarışlarını 120 nəfər izləyə biləcək.

Ölkəmizdə həyata keçirilən quruculuq işləri çərçivəsində gənclərlə iş və idman sahəsinə də xüsusi diqqət yetirilir. Kütləvi bədən tərbiyəsi və idman artıq cəmiyyət həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Azərbaycanın müxtəlif bölgələrində bir-birinin ardınca çoxsaylı idman

obyektləri, o cümlədən Olimpiya kompleksləri inşa edilib, bir çox müvafiq infrastruktur yenidən qurulub.

İndi Azərbaycanda güclü idman potensialı formalaşıb. Böyüməkdə olan nəsil adlısanlı idmançılardan nümunə götürür və onların şərəfli yolunu davam etdirməyə çalışır. Onu da qeyd edək ki, idman-sağlamlıq klubunun üzvləri yalnız nazirliyin əməkdaşlarından ibarətdir.

Hazırda klubun 300-dək üzvü var. Klubun üzvləri bu idman qurğusunda cüdo, güləş, karate, üzgüçülük, gimnastika, taekvondo və digər idman növləri üzrə ustalıqlarını artırır. Gələcəkdə idman növlərinin sayının artırılması nəzərdə tutulur. İdman-Sağlamlıq Mərkəzinin həyatında geniş abadlıq-quruculuq işləri görüldü, yaşıllıqlar salınıb.

AZƏRTAC



Prezident İlham Əliyev Sumqayıtda qaçqın və məcburi köçkün ailələri üçün yeni yaşayış binaları kompleksinin açılışında iştirak edib

□ Dekabrın 27-də Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilən yaşayış binaları kompleksinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və "Archico" MMC-nin rəhbəri, layihənin icraçısı Məhəmməd Musayev görülən işlərlə bağlı dövlətimizin başçısına və birinci xanımına məlumat verdilər.

Şəhərin mərkəzində, Koroğlu prospektində yerləşən kompleksin inşasına 2017-ci ilin martında başlanılıb. Xüsusi memarlıq üslubunda və müasir səviyyədə inşa

olunan bu kompleks 1005 qaçqın və məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. Ərazisi 4 hektar olan kompleksdə ümumilikdə 12 bina, o cümlədən səkkizmərtəbəli səkkiz, 15 mərtəbəli dörd bina var. Kompleksdə məktəb, uşaq bağçası, mərasim evi, polis məntəqəsi və digər zəruri infrastruktur obyektləri inşa edilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mənzillərdə yaradılan şəraitlə tanış oldular.

Mənzillərin hamısı tam təmirlidir və mətbəx mebeli, qaz sobası ilə təchiz olunub. Bundan başqa, mənzillərdə



mərkəzləşdirilmiş internet və televiziya şəbəkəsi quraşdırılıb. Kompleksdəki 1005 mənzilin 167-si birotəqli, 536-sı ikiotaqlı, 302-si isə üçotaqlı və dördotaqlıdır. Ərazidə sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün iki istirahət guşəsi yaradılıb, uşaq meydançası quraşdırılıb. Kompleksin ümumi ərazisinin 67 faizində yaşıllıq və abadlıq işləri görüldü. Bu kompleks Sumqayıtın mərkəzində yerləşdiyindən şəhərin memarlıq üslubuna uyğun inşa olunub, binaların fasadlarına xüsusi diqqət yetirilib, fərqli üslubda pəncərələr quraşdırılıb.


Layihənin icrası zamanı Sumqayıtdakı 12-ci mikrorayonda yerləşən 21 sayılı məktəbə əlavə olaraq, dördmərtəbəli yeni korpus inşa edilib, məktəbin mövcud binasının fasadı, dam örtüyü tamamilə yenilənib. Məktəbin 540 şagird yerlik

yeni korpusunda 21 sinif otağı var. Burada təlim-tədrisi yüksək səviyyədə aparmaq üçün hətərəfli şərait var.

Bu layihənin icrası Azərbaycan dövlətinin qaçqın və məcburi köçkün uşaqlarının təhsilli, bilikli və intellektual səviyyədə yetişməsinə nə dərəcədə həssaslıqla yanaşmasının əyani təzahürüdür. Eyni zamanda, bu işlər ümumilikdə ölkəmizdə təhsil sahəsinin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində icra olunan layihələrin ardıcıl və keyfiyyətli davam etməsini göstərir.

Kompleksin ərazisində 50 yerlik uşaq bağçası da inşa edilib. Uşaq bağçasında balacaların təlim-tərbiyəsinin təşkili, onların istirahəti və əyləncəsi üçün hər cür şərait yaradılıb.

(ardı 3-cü səhifədə)



Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu!

Doğum gününüzün münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz, dahi atanız – Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin layiqli varisi və onun müdrik siyasətinin davamçısı kimi haqlı olaraq öz həmvətənlərinizin səmimi hörmətini, yətinə təcrübəli və ullaqgören dövlət xadimi kimi yüksək beynəlxalq nüfuz qazanmışınız.

Siz Azərbaycanın sosial-iqtisadi inkişafı, ölkələrimiz arasında ənənəvi dostluğun, mehriban qonşuluğun və qarşılıqlı faydalı əməkdaşlığın təməlinin möhkəmləndirilməsi üçün misilsiz işlər görürsünüz. Bütün bunlara görə hər cür təşəkkürə və ehtirama layiqsiniz.

Əminəm ki, Sizin zəngin təcrübənizə, nəcib keyfiyyətlərinizə və qeyri-adi qabiliyyətlərinizə Vətənimizdə bundan sonra da böyük ehtiyac olacaq. Çünki bu, azərbaycanlıların yaşayış səviyyəsinin və həyat keyfiyyətinin yüksəlməsinə, dünyada Azərbaycanın müsbət obrazının və nüfuzunun daha da möhkəmlənməsinə kömək edir.

Bizim aramızda yaranmış dostluq münasibətlərini, qarşılıqlı anlaşmanı və etimadı yüksək qiymətləndirirəm. Moskvada və Bakıda görüşlərimizi xüsusi səmimiyyətlə xatırlayıram. Bu səmərəli əlaqələri və sıx birgə fəaliyyəti gələcəkdə də davam etdirməyə şad olaram.

Hörmətli İlham Heydər oğlu, Sizə və səmimi ailənizə möhkəm cansağlığı, səadət, əmin-amanlıq və uğurlar, qardaş Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzu edirəm.

Dərin hörmətlə,

Leonid SLUTSKI

Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, möhtərəm Prezident!

Doğum gününüzün münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz uzun illərdir ki, rəhbərlik etdiyiniz ölkənin firavanlığının və dinamik inkişafının qayğısına qalan müdrik və istedadlı rəhbər kimi Azərbaycan sakinlərinin rifahı naminə çalışsınız.

Bakı Pravoslav Kilsəsinin və Bakı-Azərbaycan Yeparxiyasının fəaliyyətini dəstəklədiyinizə və onlara göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımı bildirmək istədim. Ümidvaram ki, bizim əməkdaşlığımız bundan sonra da öz bəhrələrini verəcək, cəmiyyətdə ənənəvi mənəvi-əxlaqi dəyərlərin bərqərar olmasına, Cənubi Qafqaz regionunda, dinlərarası və millətlərarası sülhün möhkəmlənməsinə şərait yaradacaq.

Sizə möhkəm cansağlığı, Tanrıdan kömək və Azərbaycan xalqına xidmət kimi məsul fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

KIRILL

Moskvanın və bütün Rusiyanın Patriarxi

Prezident İlham Əliyev Sumqayıtda qaçqın və məcburi köçkün ailələri üçün yeni yaşayış binaları kompleksinin açılışında iştirak edib



(əvvəli 2-ci səhifədə)

Bütün bunlar sübut edir ki, Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, bu məsələni daim diqqət mərkəzində

saxlayır. Dövlətimizin başçısı qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Son illərdə qaçqınlar və məcburi köçkünlər üçün

bütün zəruri infrastrukturla təchiz olunmuş qəsəbələr salınıb, çoxmərtəbəli binalar inşa olunub. Qaçqınların və məcburi köçkünlərin sağlamlıqlarının təmini, sosial durumlarının yaxşılaşdırılması, məşğulluqlarının artırılması

və digər məsələlərlə bağlı da bir sıra mühüm işlər görüldü. Bu işlərə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də töhfə verir. Ümumiyyətlə, Azərbaycan dövlətinin qaçqınlar və məcburi köçkünlərin sosial məsələlərinin

həlli istiqamətində gördüyü tədbirlər dünyada çox nadir təcrübədir. Bu təcrübə bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və ondan istifadə olunur.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlarının təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**:
“ASAN xidmət” işçilərinin peşə bayramı günü münasibətilə və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Mehdiyev Ulvi Ramiz oğlu
Batiyeva Labidə Həsən qızı
Cəfəri Azad Məhyəddin oğlu
Cəfərov Elxan Məhəmməd oğlu
Hüseynova Nəzərin Şahin qızı
İsayev Elman Rəhman oğlu
Orucov Novruz Elman oğlu
Sabirli Ramal Seyidbaba oğlu
Salmanov Ceyhun Akif oğlu
Zeynalova Zərnigar Vəlif qızı

“Tərəqqi” medalı ilə

Cəfərov Elvin Rəhim oğlu
Cəfərov Fərid Təhər oğlu
Əliyev Rəfiq Vəqif oğlu
Əliyev Əbdül Nəcəf oğlu
Fətullayev Murad Həsən oğlu
Hacıyev Cəhəngir Qəhrəman oğlu
Hətəmov Xətai Səvindir oğlu
Hüseynli Lələ Məhərrəm qızı
Xəlilova Ulduzə Tofiq qızı
Xudavərdiyev Məhəmmədli Bayram oğlu
Qarayev Fərid Fərid oğlu
Qasımov Adil Nəzim oğlu
Məhdiyev Nəriman Təhər qızı
Muxtarov Vəqif Babaxan oğlu
Musavi Emin Qəbir oğlu
Mustafazadə Təhər Ramiz oğlu
Tağı-zadə Tağı Xəlil oğlu.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2018-ci il

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüzün münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz öz işgüzar və şəxsi keyfiyyətləriniz, siyasi intuisiyanız, nəzərdə tutulan planlara yaradıcı yanaşmağınız sayəsində haqlı olaraq Azərbaycan Respublikasının bütün vətəndaşlarının dərin hörmətini qazanmışınız.

Qoy, gümrəlik, enerji və nikbinlik Sizə ən mürəkkəb dövlət məsələlərinin həllində kömək etsin, bilikləriniz, qətiyyətiniz və məqsədyönlülüynüz doğma xalqınızın rifahı naminə səmərəli fəaliyyətiniz üçün etibarlı təməl olsun, respublikanı yeni uğurlara və nailiyyətlərə doğru aparsın.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, tükənməz həyatı qüvvə, ailə firavanlığı və gözəl əhval-ruhiyyə arzu edirəm. Həmməsələklərinizin dəstəyi, dostlarınızın sədaqəti və yaxınlarınızın Sizi düzgün anlaması Sizə kömək etsin və gələcək uğurlarınızın rəhni olsun.

Dərin hörmətlə,

Əlişir USMANOV
Beynəlxalq Qılıncoynatma
Federasiyasının prezidenti

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, hörmətli İlham Heydər oğlu!

Sizi doğum gününüzün münasibətilə Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi, Rusiya Müftiləri Şurası adından və şəxsən öz adımdan ürəkden təbrik edir, Qadir Allaha dua edərək Sizə uzun ömür, möhkəm cansağlığı və xeyirxah təşəbbüsələrinizdə Tanrının yardımını diləyirəm.

Sizin ölçülüb-biçilmiş siyasətiniz, Azərbaycan Respublikasının konstitusion əsaslarının qorunub saxlanması və bərqərar olmasında prinsipial mövqeyiniz sayəsində ölkəniz mənəvi, intellektual və iqtisadi inkişaf yolunda inamla irəliləyir.

Hörmətli İlham Heydər oğlu, mən Qadir Allahdan Sizə və Azərbaycandan olan bütün qardaşlarımıza əmin-amanlıq və rifah diləyirəm.

Amin.

Hörmətlə və xoş dualarla,

Müfti şeyx Ravil QAYNUTDİN
Rusiya Federasiyası Müsəlmanları Ruhani
İdarəsinin və Rusiya Müftiləri Şurasının sədri,
Rusiya Federasiyası Prezidenti yanında Dini
Birliklərlə Qarşılıqlı Fəaliyyət Şurasının üzvü

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Doğum gününüzün münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

İcazə verin, Sizə tükənməz enerji, möhkəm cansağlığı, firavanlıq və Azərbaycan Respublikasının inkişafı naminə bundan sonra da səmərəli fəaliyyət arzulayım.

Sizi əmin edirəm ki, “Mir” Teleradio Şirkəti Azərbaycan Respublikasında baş verən yenilikləri və gündəlik həyatı bundan sonra da obyektiv və geniş işıqlandıracaq.

Ən xoş arzularla,

Radik BATIRŞİN
“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu!

Doğum gününüz mübarək!

Bu əlamətdar gündə Sizə dostluğa və xeyirxah ənənələrə sədaqətinizə görə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Belə ənənələrdən biri də günə “Komsomolskaya Pravda” ilə birlikdə başlamaqdır.

Sizə ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, hər bir işinizdə uğurlar diləyirəm.

Hörmətlə,

Vladimir SUNQORKİN
“Komsomolskaya Pravda” qəzetinin baş redaktoru

Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı göstərilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 4,0 (dörd) milyon manat ayrılınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2018-ci il

“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək məqsədilə **qərara alıram**:

1. “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019 – 2023-cü illər üçün Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlər görsün;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2018-ci il

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1375-VQD nömrəli Qanununun tətbiqi və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 2018-ci il 30 noyabr tarixli 1375-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrasını barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra

hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 610; 2009, № 10, maddə 779; 2016, № 4, maddə 661, № 6, maddə 1064, № 11, maddə 1840; 2017, № 6, maddə 1083) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.1. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci, 21.1-ci maddələrində, 27.3-cü maddəsinin dördüncü cümləsində və 59-cu maddəsinin nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”

3.2. aşağıdakı məzmununda 2.1-1-ci bənd əlavə edilsin:
“2.1-1. həmin Qanunun 7.7-ci, 9.2-ci, 14.1-1.1-ci və 14.1-1.4-cü maddələrində, 15.5-ci maddəsinin ikinci cümləsində, 18-ci, 21.7-ci, 21.1-4-cü, 26.3-cü maddələrində, 27.3-cü maddəsinin birinci cümləsində və 48.2-ci maddəsində nəzərdə tutulmuş

müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;”

3.3. 2.2-1-ci bənddə “nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini” sözləri “orqan (qurum)” dedikdə” sözləri ilə, “dayanacaq məntəqələrinə və avtomobil duracaqlarına, habelə yerüstü və yeraltı keçidlərə və xüsusi operativ nəqliyyat vasitələri üçün əlavə yollara” sözləri “yeraltı keçidlərə, metro çıxışlarına və velosiped zolaqlarına” sözləri ilə, “həyata keçirir” sözləri “nəzərdə tutulur” sözləri ilə əvəz edilsin və həmin bənddən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın;

3.4. 2.2-2-ci və 2.2-3-cü bəndlərdə “nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini” sözləri “orqan (qurum)” dedikdə” sözləri ilə, “həyata keçirir” sözləri “nəzərdə tutulur” sözləri ilə əvəz edilsin və həmin bənddən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın;

3.5. 2.4-cü bənddə “müvafiq icra hakimiyyəti orqanı” sözləri “orqan (qurum)” sözləri ilə əvəz edilsin və həmin bənddən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2018-ci il

Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

□ **Dekabrın 27-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”na uyğun olaraq, Nazirlər Kabinetinin növbəti iclası keçirilib.**

İclasın gündəliyinə iki məsələ – “Azərbaycan Respublikasının 2019-2024-cü illər üzrə kibertəhlükəsizlik strategiyası”nın layihəsinin müzakirəsi” və “İctimai əhəmiyyətli qurumlarda Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqi vəziyyəti barədə hesabat” daxil edilib. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycan dövlətinin təməl da-

inkişaf etdiyini, qeyri-neft ixracının artdığını xatırladı. Bütün bu uğurların əhalinin sosial rifahının yaxşılaşmasına təsir göstərdiyini diqqətə çatdıran Baş nazir Novruz Məmmədov regionun ən inkişaf etmiş ölkəsi olan Azərbaycanda yeni iqtisadi şəraitə uyğun həyata keçirilən rəşional siyasətin, sistemli tədbirlərin qlobal risklərin neytrallaşdırılmasına imkan yaratdığını bildirdi.



Həsənov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alişov və başqaları çıxış ediblər.

Geniş fikir mübadiləsindən sonra qərara alınıb ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin mövzu ilə bağlı məruzəsi nəzərə alınmaqla, “Azərbaycan Respublikasının 2019-2024-cü illər üzrə kibertəhlükəsizlik Strategiyası”nın razılaşdırılmış layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilməsi üçün təqdim olunsun.

İkinci məsələ üzrə isə qərara alınıb ki, maliyyə naziri Samir Şərifovun hesabat məruzəsi nəzərə alınmaqla, Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası aidiyyəti təşkilatlarla birgə Hesabatdan irəli gələn məsələlərlə bağlı zəruri tapşırıqları özündə əks etdirən Azərbaycan Respublikası Nazirlər Kabineti sərəncamının layihəsi hazırlansın.

İclasə yekun vuran Baş nazir Novruz Məmmədov tapşırıqların icrası ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq göstərişlər verib, qarşıdan gələn əlamətdar bayramlar – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi təbriklərini və xoş arzulərini çatdırıb.

AZƏRTAC

Azərbaycan Respublikası Prezidenti Administrasiyasında 2019-cu ilin yanvar ayında vətəndaşların qəbulu

CƏDVƏLİ

Qəbulu olan şəxs	Qəbul günləri
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi HƏSƏNOV Altay Tofiq oğlu	4, 18, 25
Prezidentin Aqrar siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri ƏMİRASLANOV Azər Kamal oğlu	23
Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri NAĞDƏLİYEV Zeynal Səfər oğlu	14
Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri ƏLƏSGƏROV Fuad Murtuz oğlu	3
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri HƏSƏNOV Əli Məhəmmədli oğlu	15
Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi – şöbə müdiri ƏSƏDOV Əli Hidayət oğlu	8
Prezidentin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi – şöbə müdiri ƏMİROV Natiq Ərziman oğlu	16
Prezidentin mətbuat katibi QASIMOV Azər Məhəmməd oğlu	4
Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri MƏCİDOV Tələt Tahir oğlu	24
Dövlət nəzarəti şöbəsinin müdiri NURİYEV Eldar Qasım oğlu	17
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri MƏMMƏDƏLİYEV Yusuf Ülfət oğlu	21
Humanitar siyasət məsələləri şöbəsinin müdiri ƏLİYEV Fərəh Şirməmməd qızı	10
Xarici siyasət məsələləri şöbəsinin müdiri Hacıyev Hikmət Fərhad oğlu	11
Innovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri Nəcəf Rövşən Çingiz oğlu	30
Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri ƏLİYEV Şahin Məhərrəm oğlu	28
Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri NƏCƏFOV Etibar Əli oğlu	7
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri İSMAYILOV Süleyman Abbas oğlu	9
Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri YUSİFOVA Səadət Vədadi qızı	31
Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin əfv məsələləri sektoru	22
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezidentin İşlər müdiri ŞAHBAZOV Oqtay Qəşəm oğlu	29

Qeyd: Vətəndaşlar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qəbul otağında qəbul olunurlar. Qəbula yazılma vaxtı: Saat 9.00-dan 13.00-dək. Qəbul saat 14.00-dan başlayır. Telefonlar: 492-22-30, 492-15-01, 492-44-97

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 567

Bakı şəhəri, 26 dekabr 2018-ci il

“İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

“İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2249; 2017, № 7, maddə 1497; 2018, № 1, maddə 124, № 7 (II kitab), maddə 1621) 4-cü hissəsində “Rüfət Aslanlı” sözləri “İbrahim Alişov” sözləri ilə və “Direktorlar Şurasının sədri” sözləri “İdarə Heyətinin sədri vəzifəsini icra edən” sözləri ilə əvəz edilsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan ilə Belarus arasında əmtəə dövriyyəsinin həcmi 400 milyon dollardan çoxdur



□ **Biz qarşılıqlı səylərimiz sayəsində Belarusla Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsi sahəsində sanballı uğurlara nail olmuşuq.**

Cari ilin 10 ayı ərzində Belarus ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi artaraq 400 milyon ABŞ dollarına çatıb. İlin sonuna qədər bu göstəricinin 450-500 milyon dollara çatacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, Belarusun Azərbaycanı səfəri Gennadi Axramoviç bu sözləri dekabrın 27-də Belarusun Bakıdakı

səfirliyində 2018-ci ildə Belarus–Azərbaycan münasibətlərinin yekunlarına həsr edilmiş mətbuat konfransında söyləyib.

Belarus–Azərbaycan münasibətlərinin yüksək potensialını qeyd edən diplomat vurğulayıb ki, bu münasibətlər daha da inkişaf edəcək.

Belarus səfəri sonda deyib: “Bizim iqtisadiyyatlarımız bir-birini qarşılıqlı tamamlayır. Belarusdan Azərbaycana əsasən məhsullar – qida məhsulları və eczacılıq malları idxal olunur, Azərbaycan isə, öz növbəsində, Belarusa neft-kimya məhsulları, tərəvəz və qeyri-neft sahəsinə aid bir sıra başqa mallar ixrac edir”.

□ **“Əmək pensiyaları haqqında” Qanunda edilmiş dəyişikliyə əsasən, 2019-cu ilin əvvəlindən pensiya hüququ yaranmış şəxslərin 70 faizinin pensiya təyinatı avtomatlaşdırılmış qaydada aparılacaq. Pensiya, şəxsə onun pensiya hüququnun yarandığı gün təyin ediləcək. Həmçinin onun sistemdə mövcud olan əlaqə vasitələrinin birinə pensiyanın təyin olunması, məbləği, ödəniş kartını əldə etmək üçün nə zaman və hansı banka müraciət etmələri barədə “sms” vasitəsilə məlumat verilecək.**

Gələn il əmək pensiyası təyin edilərkən 25 il siğorta stajı əlavə olunacaq

Pensiya təyin olunması üçün vətəndaşın müraciətinə, onun fiziki iştirakına ehtiyac olmayacaq, ondan heç bir sənəd tələb edilməyəcək. Eyni zamanda, gələn il əmək pensiyası yaşına çatmış şəxslərin fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınbsa (məbləğdən asılı olmayaraq), onlara əmək pensiyası təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək 25 il sosial siğorta stajı hesablanacaq. Əgər vətəndaşın 2006-cı ilədək faktiki sosial siğorta stajı 25 ildən çox olarsa, bu, nəzərə alınacaq.

2021-ci ildən isə qanuna əsasən müəyyən edilmiş yaş həddinə çatın şəxslərə əmək pensiyası təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək olan siğorta stajı hər təqvim ili üçün bir il azaldılmaqla hesablanacaq. Məsələn, 2021-ci ildə həmin siğorta stajı artıq 25 il deyil, 24 il, 2022-ci ildə 23 il, 2023-cü ildə 22 il və s. hesablanacaq.

Əlillik qrupu müəyyən edilmiş şəxslərə isə əmək pensiyası təyin edilərkən onların 2006-cı ilədək olan siğorta stajı həmin dövrə aid əmək qabiliyyətli yaş dövrünün (15 yaşdan sonra) hər ili üçün 4 ay götürülməklə nəzərə alınacaq. Ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən də bu qayda tətbiq ediləcək.

2019-cu ildə 19,5 min nəfərədək vətəndaşın yeni dəyişikliklərlə bağlı əmək pensiyası hüququ əldə edəcəyi və onların gəlirlərinin 48 faiz artacağı gözlənilir. Ümumilikdə, bu islahatla bağlı gələn il təxminən 36 min nəfərin aylıq pensiyasında artım olacağı gözlənilir.

“Əmək pensiyaları haqqında” Qanunda edilmiş dəyişiklik, ümumən, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsində növbəti mühüm addımdır.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”



Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu

CƏDVƏLİ

Mərkəzi icra hakimiyyəti orqanı	Qəbul günü	Qəbulun keçirildiyi şəhər	Əhatə olunan şəhər və rayonlar
Fikrət Məmmədov ədliyyə naziri	07	Ağdaş	Ağdaş, Yevlax, Ucar
Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri	16	Ağdam	Ağdam, Tərtər, Bərdə, Ağcabədi, Beyləqan, Xocavənd, Laçın
Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi	17	Hacıqabul	Hacıqabul, Şirvan, Salyan, Neftçala, Sabirabad, Saatlı, Kürdəmir
Zakir Qaralov baş prokuror	18	Şamaxı	Şamaxı, Qobustan, İsmayilli, Ağsu, Kürdəmir, Göyçay
Azad Rəhimov gənclər və idman naziri	18	Abşeron	Abşeron, Sumqayıt, Xızı, Qobustan, Şamaxı
Şahin Mustafayev iqtisadiyyat naziri	18	Qazax	Qazax, Ağstafa, Tovuz
Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri	18	Xızı	Xızı, Sumqayıt, Abşeron, Qubadlı, Zəngilan, Şuşa
Ceyhun Bayramov təhsil naziri	18	Neftçala	Neftçala, Şirvan, Salyan, Hacıqabul, Biləsuvar, Cəbrayıl
Rövşən Rzaev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri	18	İmişli	İmişli, Biləsuvar, Saatlı, Sabirabad
Mikayıl Cəbbarov vergilər naziri	22	Beyləqan	Beyləqan, Füzuli, İmişli, Ağcabədi, Laçın, Xocavənd
Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri	22	Siyəzen	Siyəzen, Şabran, Quba, Qusar, Xaçmaz
Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri	25	Biləsuvar	Biləsuvar, Cəlilabad, Salyan, Neftçala, Cəbrayıl
Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri	25	Neftçala	Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Cəbrayıl
Kəmələddin Heydərov fəvqaladə hallar naziri	25	Gəncə	Gəncə, Göygöl, Daşkəsən, Samux, Gədəbəy
İnam Kərimov kənd təsərrüfatı naziri	25	Xaçmaz	Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzen
Əbülfəs Qarayev mədəniyyət naziri	25	Xızı	Xızı, Sumqayıt, Abşeron, Qubadlı, Zəngilan, Şuşa
Oqtay Şirəliyev səhiyyə naziri	25	İmişli	İmişli, Beyləqan, Saatlı, Sabirabad
Kerem Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri	25	Qobustan	Qobustan, Şamaxı, Ağsu, Hacıqabul
Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri	25	Şirvan	Şirvan, Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı
Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri	26	Şirvan	Şirvan, Sabirabad, Saatlı, İmişli, Beyləqan

Qeyd: Vətəndaşların qaldırdıqları məsələlər qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olmalıdır.

Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün DÖVLƏT PROQRAMI

(*əvvəli 5-ci səhifədə*)

7.1.5.1.	Qabaqcıl beynəlxalq təcrübə və standartlar nəzərə alınmaqla, yol hərəkəti təhlükəsizliyi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsi və buna müvafiq tədbirlərin sistemli şəkildə idarə edilməsi üçün "Yol hərəkətinin təhlükəsizliyinə dair idarəetmə sistemi üzrə dövlət texniki rəqlamentləri"nin hazırlanması və dövlət qeydiyyatına alınması	Nazirlər Kabineti	Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi	2019
7.1.6. Yol hərəkətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi				
7.1.6.1.	"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının yeni qanun layihəsinin, habelə yol hərəkətinin təhlükəsizliyi sahəsində qüvvədə olan qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması	Nazirlər Kabineti	Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi	2019
7.1.6.2.	Yol hərəkətinin təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrasının təmin edilməsi və bu sahədə Azərbaycan Respublikası üçün zəruri hesab ediləcək digər beynəlxalq müqavilələrə tərəfdar çıxmanın mümkünlüyü barədə təkliflərin hazırlanması	Xarici İşlər Nazirliyi	Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, Xarici İşlər Nazirliyi	2019-2022
7.1.7. Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı elmi tədqiqat mərkəzinin yaradılması				
7.1.7.1.	Yol hərəkətinin təhlükəsizliyinə dair nəzəri-təcrübi məsələlərin sistemli və davamlı şəkildə araşdırılması məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan müvafiq ali təhsil müəssisəsinin nəzdində, tərkibində yol hərəkətinin təşkili və yol hərəkətinin təhlükəsizliyi üzrə ekspertlər və elmi tədqiqat qurumlarının nümayəndələrindən ibarət ictimai şura-nın fəaliyyət göstərəcəyi müvafiq elmi tədqiqat mərkəzinin yaradılması	Təhsil Nazirliyi	Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi	2019-2020
7.1.7.2.	Yol hərəkətinin təhlükəsizliyi üzrə müvafiq elmi tədqiqat mərkəzinin nəzdində yol hərəkətinin təhlükəsizliyi ilə bağlı innovativ təkliflərdən ibarət ideya bankı-nın yaradılması			2020-2021
7.1.8. Yol hərəkətinin təşkili və yol hərəkətinin təhlükəsizliyi sahəsində mütəxəssis hazırlığı prosesinin optimallaşdırılması				
7.1.8.1.	Yol hərəkətinin təşkili və yol hərəkətinin təhlükəsizliyi sahəsində mütəxəssis hazırlığı məqsədilə maddi-texniki və elmi-metodiki bazaya əsaslanan tədris və təlim prosesinin, peşə hazırlığının təşkili və bu sahədə müvafiq təhsil pillələri üzrə ixtisaslaşmanın təkmilləşdirilməsi	Təhsil Nazirliyi	Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi	2019-2021
7.1.8.2.	Yol hərəkətinin təhlükəsizliyi sahəsində fəaliyyəti həyata keçirən əməkdaşların xidmətə qəbul edilməzdən əvvəl və xidmət dövründə vətəndaşlarla etik davranış qaydaları barədə kurslara cəlb edilməsi, etik davranış qaydalarını pozan əməkdaşlar barədə ciddi məsuliyyət tədbirlərinin görülməsi	Daxili İşlər Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi	Təhsil Nazirliyi	mütəmadi
7.1.9. Yol hərəkəti təhlükəsizliyi ilə bağlı ictimai iştirakçılığın təmin edilməsi				
7.1.9.1.	Müvafiq dövlət və yerli özünüidarəetmə orqanlarının yol hərəkətinin təhlükəsizliyinə dair qərarlarının qəbulu və bu sahə ilə bağlı digər fəaliyyətinə ictimai nəzarətin təşkili məqsədilə vətəndaşların, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, həmkarlar ittifaqlarının və digər vətəndaş cəmiyyəti institutlarının iştirakçılığının formaları barədə təkliflər hazırlanması və həmin təkliflər əsasında ictimai iştirakçılığın təşkili	Nazirlər Kabineti	Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, Həmkarlar İttifaqları Konfederasiyası, "Azərbaycan Dəmir Yolları" QSC, Dövlət Turizm Agentliyi, Azərbaycan Avtomobil Federasiyası	2019-2023
7.1.10. Nəqliyyatı intellektual idarəetmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi və genişləndirilməsi				
7.1.10.1.	Mövcud beynəlxalq təcrübəyə uyğun olaraq, Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin təkmilləşdirilməsi	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi	Daxili İşlər Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi	2019-2023
7.1.10.2.	Bakı şəhərinin inzibati ərazisində Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin imkanlarından daha səmərəli istifadənin təmin edilməsi, onun əhatə dairəsinin tədricən respublikanın əsas avtomobil yolları üzrə genişləndirilməsi	Bakı Nəqliyyat Agentliyi	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi	2019-2023
7.1.10.3.	Bakı şəhərində və ölkənin digər iri şəhərlərində yol hərəkətinin təşkili, nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkətinin təmin edilməsi ilə əlaqədar işlərin koordinasiyası məqsədilə təkliflər hazırlanması	Nazirlər Kabineti	Bakı Nəqliyyat Agentliyi, Daxili İşlər Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi	2019-2023
7.1.11. Şəhərsalma və tikinti sahəsində fəaliyyətin yol hərəkətinin təhlükəsizliyi tələblərinə uyğunluğunun təmin edilməsi				
7.1.11.1.	Tikinti obyektlərinin layihələndirilməsi, tikintisi, yenidən qurulması və digər şəhərsalma və tikinti fəaliyyətinin planlaşdırıldığı ərazinin yol-nəqliyyat infrastrukturuna uyğunluq meyarlarını və tələblərini tənzimləyən normativ hüquqi və normativ xarakterli aktların yol hərəkətinin təhlükəsizliyi tələblərinə uyğun olaraq təkmilləşdirilməsi	Nazirlər Kabineti	Daxili İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, "Azərbaycan Dəmir Yolları" QSC	2019-2020
7.1.11.2.	Ərazinin yol-nəqliyyat infrastrukturuna uyğunluq meyarları və tələblərinin şəhərsalma və tikinti fəaliyyətini tənzimləyən normativ hüquqi və normativ xarakterli aktlara daxil edilməsi			2019-2020
7.1.12. Daşımalarn nəqliyyat növləri üzrə bölüşdürülməsi və müxtəlif nəqliyyat növlərinin qarşılıqlı əlaqəsinin təmin edilməsi				
7.1.12.1.	Azərbaycan Respublikasında avtomobil yollarının istismar müddətinin artırılması və yüklənmə dərəcəsinin azaldılması, daşımalarn təhlükəsizliyinin və keyfiyyətinin, ümumilikdə yol hərəkəti təhlükəsizliyinin artırılması və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, turizmin inkişafı məqsədilə ölkədə həyata keçirilən sərnişin və yük daşımalarnın nəqliyyat növləri (avtomobil, dəmir yolu, hava və su nəqliyyatı) arasında optimal bölüşdürülməsi və müxtəlif nəqliyyat növlərinin qarşılıqlı əlaqəsinin təmin edilməsi üçün tədbirlər planının, eləcə də Azərbaycan Respublikasının vahid nəqliyyat strategiyasının hazırlanması	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi	Daxili İşlər Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, "Bakı Metropoliteni" QSC, "Azərbaycan Dəmir Yolları" QSC, "Azərbaycan Hava Yolları" QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC	2019-2022
7.1.12.2.	Mövcud ictimai nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, habelə şəhərdaxili ictimai nəqliyyat növlərinin sayının artırılması, tramvay, kabotaj sərnişin və yük gəmiçiliyinin təşkil imkanlarının və iqtisadi səmərəliliyinin araşdırılması, bu sahədə təkliflər hazırlanması			2019-2022
7.1.13. Yol hərəkətinin təhlükəsizliyi sahəsində tədbirlərin davamlı maliyyələşdirilməsi				

7.1.13.1.	Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə məsul olan müvafiq dövlət qurumlarının xərclərində yol hərəkəti təhlükəsizliyi üzrə xərclərin ayrıca istiqamət kimi göstərilməsi	Nazirlər Kabineti	Maliyyə Nazirliyi	2019-2022
7.2. TƏHLÜKƏSİZ YOLLAR VƏ YOL HƏRƏKƏTİNİN TƏŞKİLİ				
7.2.1. Avtomobil yollarının layihələndirilməsi, tikintisi, təmiri və yenidən qurulması zamanı onların yol hərəkəti təhlükəsizliyi tələblərinə uyğunluğunun təmin edilməsi və müvafiq təşkilatlar arasında əlaqələndirmənin təşkilı				
7.2.1.1.	Avtomobil yollarının layihələndirilməsi, tikintisi, təmiri və istismarı zamanı onların yol hərəkətinin təhlükəsizliyi tələblərinə uyğunluğunun yoxlanılması qaydalarının təkmilləşdirilməsi	Nazirlər Kabineti	Daxili İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi	2019
7.2.1.2.	Avtomobil yollarının təhlükəsizlik səviyyəsinin mütəmadi olaraq yüksəldilməsi məqsədilə yolların təhlükəsizliyinin qiymətləndirilməsi meyarlarının müəyyən edilməsi və bu meyarlar əsasında yolların təsnifatının aparılması		Daxili İşlər Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi	2019-2020
7.2.1.3.	Mövcud avtomobil yolları şəbəkəsinin yol hərəkətinin təhlükəsizliyi tələblərinə uyğunluğunu müstəqil beynəlxalq qurumun qiymətləndirməsi və müvafiq təkliflər verilməsi	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi		2019
7.2.1.4.	Avtomobil yollarının layihələndirilməsi, tikintisi və təmiri zamanı onların yol hərəkətinin təhlükəsizliyi tələblərinə uyğunluğunun yoxlanılmasının təşkilı və layihələndirilən avtomobil yollarının bütün hərəkət iştirakçıları üçün rahat və təhlükəsiz olmasının təmin edilməsi	Nazirlər Kabineti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi	Daxili İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi	2019-2023
7.2.1.5.	İstismarda olan avtomobil yollarının yol hərəkətinin təhlükəsizliyi tələblərinə uyğunluğunun mütəmadi yoxlanılmasının təmin edilməsi və aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması	Nazirlər Kabineti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi	Daxili İşlər Nazirliyi, Bakı Nəqliyyat Agentliyi	2019-2023
7.2.1.6.	Avtomobil yollarının, habelə avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyu yerləşən mühəndis-kommunikasiya təminatı sistemlərinin layihələndirilməsi, tikintisi, təmiri və yenidən qurulması zamanı təşkilatlararası əlaqələndirmə qaydalarının təkmilləşdirilməsi, bu əlaqələndirmənin operativ qaydada həyata keçirilməsi üçün "Avtomobil yollarının layihələndirilməsi, tikintisi, təmiri və yenidən qurulması zamanı təşkilatlararası əlaqələndirmə" vahid elektron portalının yaradılması	Nazirlər Kabineti	Daxili İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, "Azərişiq" ASC, "Azərsu" ASC, "Azəriqaz" İB	2019-2020
7.2.1.7.	Avtomobil yollarının layihələndirilməsi, tikintisi, əsaslı təmiri və yenidən qurulması zamanı əlaqələndirmənin təşkilı məqsədilə müvafiq təşkilatlar tərəfindən beşillik fəaliyyət planlarının hazırlanması və yol hərəkətinin təhlükəsizliyi sahəsində vahid nəzarətedici quruma təqdim edilməsi, təqdim edilən iş planları əsasında avtomobil yollarının layihələndirilməsi, tikintisi, əsaslı təmiri və yenidən qurulmasına dair vahid fəaliyyət planının hazırlanması və təsdiq edilməsi	Nazirlər Kabineti	Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, "Azərişiq" ASC, "Azərsu" ASC, "Azəriqaz" İB	2019-2020
7.2.1.8.	Avtomobil yollarının layihələndirilməsi, tikintisi, əsaslı təmiri və yenidən qurulmasının yalnız vahid fəaliyyət planı əsasında həyata keçirilməsinin təmin edilməsi	Nazirlər Kabineti		2020-2023
7.2.2. Avtomobil yollarında icazə verilən sürət həddinin optimallaşdırılması				
7.2.2.1.	Yaşayış məntəqələri daxilində nəqliyyat vasitələrinin sürət həddinin küçə-yol şəbəkəsinin xüsusiyyətlərinə uyğun optimallaşdırılması, digər avtomobil yollarında nəqliyyat vasitələri üçün sürət həddi normalarına yenidən baxılma	Daxili İşlər Nazirliyi	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi	2019-2021
7.2.2.2.	Təhlükəli yol sahələrində sürət həddi meyarlarının qanunvericilikdə təsbit edilməsi, avtomobil yollarının kateqoriyasını və təhlükəsizlik səviyyəsinə nəzərə almaqla sürət həddinin optimallaşdırılması			
7.2.2.3.	Təhlükəli yol sahələrində müəyyən edilmiş sürət həddini aşmaları barədə sürücülərin xəbərdar edilməsi məqsədilə xüsusi elektron məlumat tablolarının yerləşdirilməsi			
7.2.2.4.	Sürət həddinə nəzarət edən xüsusi texniki vasitələrin səmərəliliyinin təhlilini aparmaqla, onların yollarda dislokasiyasının və sayının optimallaşdırılması, həmin vasitələrin sürət həddini aşmanın daha təhlükəli olduğu yol sahələrində quraşdırılması			
7.2.3. Piyadaların təhlükəsiz hərəkətinin təşkilı və tənzimlənməsi				
7.2.3.1. Yolların piyadalar üçün təhlükəsizlik dərəcəsinin təhlilini aparmaqla, piyadaların hərəkət təhlükəsizliyinin artırılmasına dair aşağıdakı təkliflərin hazırlanması				
7.2.3.1.1.	Müasir tələblər nəzərə alınmaqla piyada işıqforlarının tətbiqi meyarlarının dəqiqləşdirilməsi və onların sayının artırılması	Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində —Bakı Nəqliyyat Agentliyi	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, yerli icra hakimiyyəti orqanları, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi	2019-2020
7.2.3.1.2.	Davamlı monitorinqlər aparmaqla qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq yaşayış məntəqələrinin küçə-yol şəbəkəsində eynisəviyyəli piyada keçidlərinin sayının artırılması			
7.2.3.1.3.	Respublika əhəmiyyətli avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrinin yeraltı və yerüstü piyada keçidləri ilə təmin edilməsi səviyyəsinin müəyyənəşdirilməsi məqsədilə qısa müddətdə bu sahədə görülmüş işlərin, qabaqcıl beynəlxalq standartlar nəzərə alınmaqla, tam yoxlanılması və nəticəsi barədə hesabat hazırlanması, hesabat əsasında həmin yolların yeraltı və yerüstü piyada keçidləri ilə təmin edilməsinə dair Tədbirlər Planının hazırlanması və təsdiq edilməsi, Tədbirlər Planına müvafiq olaraq zəruri işlər görülməsinin təmin edilməsi və minimal sərmayə qoyuluşu ilə başa gələn yeraltı və yerüstü piyada keçidlərinin sayının artırılması, eynisəviyyəli piyada keçidlərinin siqnallaşdırılması səviyyəsinin təkmilləşdirilməsi	Nazirlər Kabineti	Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, "Azərişiq" ASC, "Azərsu" ASC, "Azəriqaz" İB	2019-2020

(*ardı 7-ci səhifədə*)

Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün

DÖVLƏT PROQRAMI

(əvvəli 6-cı səhifədə)

7.2.3.1.4.	Əlilliyi olan şəxslərin yollarda sərbəst hərəkətinin təmin edilməsi üçün tədbirlər (piya- da keçidlərinin ayaqla hiss edilə biləcək qabarıq elementlərlə, işıqforların səs signalı ilə təchiz edilməsi və s.) görülməsi, layihələndirilməsi, tikintisi və təmiri nəzərdə tutulan avtomobil yollarının əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılması	Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində — Bakı Nəqliyyat Agentliyi	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, yerli icra hakimiyyəti orqanları, Azərbaycan Avtomobil Yol- ları Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi	2019-2020
7.2.3.1.5.	Səkilərdə piyadaların hərəkəti üçün maneələrin aradan qaldırılması və gələcəkdə belə maneələr yaradılması hallarının qarşısının alın- ması, səkilərin ölçülərinin dövlət şəhərsalma norma və qaydalarına uyğunluğunun təmin edilməsi			2019-2020
7.2.3.1.6.	Avtomobil yollarında yolayrıcılarının təhlükəsizlik səviyyəsinin yüksəldilməsi və yolla- rın xüsusiyyəti imkan verdiyi hallarda hərəkətin maneəsiz təşkili üzrə müvafiq təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsi	Daxili İşlər Nazirliyi	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Avtomobil Yol- ları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi	2019-2023
7.2.4. Işıqforların, yol nişanlarının, nişanlama xətlərinin və yol hərəkəti təşkilinin digər texniki vasitələrinin tətbiqi və idarə edilməsi prosesinin təkmilləşdirilməsi				
7.2.4.1.	Işıqforların, yol nişanlarının, nişanlama xətlərinin və yol hərəkəti təşkilinin digər texniki vasitələrinin texniki göstəriciləri və tətbiqi qay- daları ilə bağlı texniki rəqlamentlərin hazırlan- ması və dövlət qeydiyyatına alınması	Antiinhisar və İsteh- lak Bazarına Nəzarət Dövlət Agentliyi	Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Avtomobil Yol- ları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi	2019-2021
7.2.4.2.	Işıqforların, yol nişanlarının, nişanlama xətlərinin və yol hərəkəti təşkilinin digər texniki vasitələrinin reyestrinin aparılması, yerləşdirilməsi xəritəsinin hazırlanması və rüblük hesabatlara əsasında (mütəmadi yenilənməsi nəzərə alınmaqla) yol hərəkətinin təhlükəsizliyi sahəsində vahid nəzarətəddici qu- ruma müvafiq məlumatların verilməsi	Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində — Bakı Nəqliyyat Agentliyi	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi	2019-2021
7.2.4.3.	Yol hərəkətinin təşkili sahəsində istifadə edilən ölçmə vasitələrinin dövlət qeydiyyatına alınması və akkreditə olunmuş laboratoriyalarda dövrü yoxlamalardan keçirilməsi	Antiinhisar və İsteh- lak Bazarına Nəzarət Dövlət Agentliyi	Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Avtomobil Yol- ları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi	mütəmadi
7.2.4.4.	Qəbul olunmuş texniki rəqlamentlər əsasında avtomobil yollarında və yaşayış məntəqələrinin küçə-yol şəbəkəsində (xüsusilə də yolların hərəkət hissəsinin üstündə) müvafiq yol nişan- larının yerləşdirilməsinin və nişanlama xətlərinin çəkilməsinin təmin edilməsi	Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində — Bakı Nəqliyyat Agentliyi	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Avtomobil Yol- ları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, Antiin- hisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi	mütəmadi
7.2.5. Təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol hərəkətinin təşkili				
7.2.5.1.	İri yaşayış məntəqələrindəki təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə avtomobil yollarında hərəkət sıxlığını azaltmaq məqsədilə küçə-yol şəbəkəsinin xüsusiyyətləri və digər təhlükəsizlik meyarları nəzərə alınmaqla yol hərəkətinin təşkilinə dair təkliflər hazırlanması	Daxili İşlər Nazirliyi	Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnolo- giyalar Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi	2019-2020
7.2.5.2.	Təhsil müəssisələrinin bilavasitə yaxınlığında yerləşən küçə-yol şəbəkəsində müvafiq sürət məhdudiyyətinin müəyyən edilməsi və yol hərəkəti təşkilinin texniki vasitələrinin tətbiqinə xüsusi diqqət yetirilməsi			
7.2.6. Avtomobil yollarının buraxma qabiliyyətinin yüksəldilməsi və hərəkət sıxlığının azaldılması ilə bağlı tədbirlər görülməsi				
7.2.6.1.	Avtomobil yollarında hərəkət sıxlığının və tıxacların yaranması səbəblərinin müəyyən edilməsi, təhlillər aparılması və tıxacların qarşısının alınması üçün müvafiq təkliflər hazırlanması və tədbirlər görülməsi	Nazirlər Kabineti, Daxi- li İşlər Nazirliyi, Bakı Nəqliyyat Agentliyi	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Avtomobil Yol- ları Dövlət Agentliyi, yerli icra hakimiyyəti orqanları	2019-2022
7.2.6.2.	Avtomobil yollarının buraxma qabiliyyətini artırmaq məqsədilə araşdırmalar aparılması və müvafiq təkliflər verilməsi			
7.2.6.3.	Hərəkət sıxlığı yüksək olan yol sahələrinin (yol- ların) yükünün azaldılması məqsədilə nəqliyyat axınlarının şəhərlərin mərkəzi hissələrindən kənarlara yönləndirilməsi üçün sistemli tədbirlər planının hazırlanması və icrası			
7.2.6.4.	Küçə-yol şəbəkəsində nəqliyyat vasitələrinin izafə yürüşlərinin azaldılması və hərəkətin opti- mallaşdırılması məqsədilə birtərəfli və ikitərəfli hərəkətin təşkilinin təkmilləşdirilməsi			
7.2.6.5.	“Yol hərəkəti haqqında” Azərbaycan Respubli- kasının Qanununda nəzərdə tutulmuş reversiv hərəkətlə nizamlanma tətbiq edilən hərəkət zolaqlarının yaradılması mümkün olan yol sahələrinin (yolların) müəyyənləşdirilməsi və müvafiq yerlərdə reversiv hərəkətin təşkili			
7.2.7. Avtomobil yollarının süni işıqlandırma sistemləri, işıqqaytarıcı yol nişanları ilə və digər texniki vasitələrlə təchiz edilməsi				
7.2.7.1.	Sutkanın qaranlıq vaxtı və məhdudiyyətli görünmə şəraitində yol nişanlarının, nişanla- ma xətlərinin və digər texniki vasitələrin aydın görünməsi və qavranılması məqsədilə onların ışıqlandırılan və ya işıqqaytarıcı olmasının təmin edilməsi	Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində — Bakı Nəqliyyat Agentliyi	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirli- yi, Energetika Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentli- yi, “Azərişiq” ASC, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr	2019-2023
7.2.7.2.	Avtomobil yollarının süni işıqlandırma sistemləri ilə təchiz edilməsi meyarlarının, süni işıq- landırmaya ehtiyac olan yollarda və ya yol sahələrində həmin işıqlandırma sistemlərinin növbəlilik üzrə quraşdırılacağı yolların kateqori- yalarının müəyyən olunması			
7.2.7.3.	Sutkanın qaranlıq vaxtı və məhdudiyyətli görünmə şəraitində avtomobil yollarının müasir standartlara cavab verən süni işıqlandırma sistemləri, qurğuları və vasitələri ilə, habelə yolların işıqlandırılmasında alternativ enerji mənbələrindən (günəş, külək və s. enerji bata- reyaları) istifadənin təmin edilməsi və onların daim yararlı vəziyyətdə saxlanılması üçün mütəmadi tədbirlər görülməsi			
7.2.8. Texniki-iqtisadi əsaslandırılması aparılmış, yüksək təhlükəsizlik tələblərinə cavab verən avtomagistralların yaradılması				
7.2.8.1.	Ölkənin demoqrafik, iqtisadi inkişaf perspektivləri ilə bağlı yeni avtomobil yollarının müəyyən edilməsi	Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqti- sadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi	2019-2023
7.2.8.2.	Ölkə ərazisində nəqliyyat axınının intensiv oldu- ğu istiqamətlər üzrə mühafizə olunan və yüksək təhlükəsizlik tələblərinə cavab verən avtomaga- istrallar yaradılmasının və onların istismar şərtlərinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması			
7.2.8.3.	Texniki-iqtisadi cəhətdən əsaslandırılmış ödənişli avtomagistralların tikintisinin stimullaş- dırılması üçün tədbirlər görülməsi	Nazirlər Kabineti	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Avtomobil Yolla- rı Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ədliyyə Nazirliyi	
7.2.8.4.	Avtomagistralların tikintisi və istismarı ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi			
7.2.9. Velosiped zolaqlarının və duracaqlarının yaradılması				
7.2.9.1.	Avtomobil yollarında və küçə-yol şəbəkəsində velosiped zolaqlarının və duracaqlarının yaradı- la biləcəyi ərazilərin müəyyən edilməsi, bununla bağlı müvafiq təkliflər hazırlanması və tədbirlər görülməsi	Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində — Bakı Nəqliyyat Agentliyi	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Avtomobil Yolla- rı Dövlət Agentliyi, yerli icra hakimiyyəti orqanları	2019-2023
7.2.10. Astagedən nəqliyyat vasitələrinin hərəkəti üçün şəraitin təkmilləşdirilməsi				

7.2.10.1.	Kənd təsərrüfatı və texnoloji təyinatlı nəqliyyat vasitələri üçün onların hərəkətinə icazə verilməyən avtomobil yollarında mümkün olan yerlərdə paralel yolların (hərəkət zolaqlarının) yaradılması və ya digər müvafiq tədbirlər görülməsi	Daxili İşlər Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi	yerli icra hakimiyyəti orqanları	2019-2023
7.2.10.2.	Eyni istiqamətdə bir hərəkət zolağı olan yolların müvafiq sahələrində astagedən nəqliyyat vasitələrini ötür keçmək üçün qısaməsafəli əlavə hərəkət zolaqlarının təşkili			
7.2.11. Avtomobil yollarında mal-qara keçidlərinin sayının optimallaşdırılması				
7.2.11.1.	Monitorinqlər aparmaqla respublika əhəmiyyətli avtomobil yollarında və avtomagistrallarda avtomobil yollarının ötür-otlaq sahələrindən və heyvandarlıq təsərrüfatlarının geniş yayıldığı ərazilərdən keçən hissələrində təhlükəsizlik qaydalarına uyğun mal-qara keçidlərinin sayının optimallaşdırılması	Daxili İşlər Nazirliyi	Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi	2019-2022
7.2.12. Avtomobil yollarının layihələndirilməsi, tikintisi, təmiri və yenidən qurulması zamanı ətraf mühitin və biomüxtəlifliyin qorunması tələblərinin yerinə yetirilməsi, o cümlədən vəhşi fauna növlərinin areallarının bölünmə dərəcəsinin azaldılması üçün avtomagistrallarda zəruri miqrasiya keçidlərinin planlaşdırılması				
7.2.12.1.	Avtomobil yollarının layihələndirilməsi, tikintisi, təmiri və yenidən qurulması zamanı ətraf mühitin və biomüxtəlifliyin qorunması məqsədilə yol hərəkəti təhlükəsizliyi tələblərinə uyğun layihələndirilən avtomobil yollarının fauna növləri üçün təhlükəsizliyinin təmin edilməsi	Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları	2019-2023
7.2.12.2.	Xüsusi mühafizə olunan təbiət ərazilərinə yaxın layihələndirilən avtomagistrallarda nadir və nəsil kəsilməkdə olan vəhşi fauna növlərinin populyasiyaları arasında təbii əlaqənin saxlanılmasının təmin edilməsi			
7.2.13. Nəqliyyat vasitələrinin dayanma, durma və parklanma qaydalarının təkmilləşdirilməsi və bu qaydaların tələblərinə əməl edilməsinə nəzarətin gücləndirilməsi				
7.2.13.1.	Azərbaycan Respublikası ərazisində yol hərəkətinin təşkilinin mühüm tərkib hissəsi kimi, nəqliyyat vasitələrinin dayanma, durma və parklanma qaydalarının təkmilləşdirilməsi	Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində — Bakı Nəqliyyat Agentliyi	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, yerli icra hakimiyyəti orqanları	2019-2023
7.2.13.2.	Dayanma, durma və parklanmanın mümkün-lüyü baxımından küçə-yol şəbəkəsinin təhlil edilməsi, nəqliyyat vasitələrinin parklanma yerlərinin sayının və mövcud parklanma yerlərindən istifadənin optimallaşdırılması	Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində —Bakı Nəqliyyat Agentliyi	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, yerli icra hakimiyyəti orqanları	2019-2023
7.2.13.3.	Yaşayış və qeyri-yaşayış obyektləri (kompleksləri, zonaları) üçün parklanma yerlərinin minimal sayının məcburi kvotasının müəyyənəşdirilməsi, kvotaya uyğun olmayan obyektlərin tikintisinin və yenidən qurulmasının qadağan edilməsi	Dövlət Şəhərsalma və Arxitektura Komitəsi	Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, yerli icra hakimiyyəti orqanları	2019-2023
7.2.13.4.	Yeraltı və yerüstü çoxmərtəbəli parklanma yerlərinin tikintisi barədə təkliflər verilməsi və onların tikintisinə sahibkarların cəlb edilməsi			
7.2.14. Sərnişinlərin və yüklərin avtonəqliyyat vasitələri ilə daşınmasına və yük avtonəqliyyat vasitələrinin hərəkətinə dair qaydaların təkmilləşdirilməsi				
7.2.14.1.	Sərnişinlərin, baqaajın və yüklərin (o cümlədən təhlükəli yüklərin) avtonəqliyyat vasitələri ilə daşınmasını tənzimləyən normativ hüquqi aktların və onların tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi	Nazirlər Kabineti	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi	2019-2020
7.2.15. İctimai nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi				
7.2.15.1.	İri şəhərlərin zərurət olan küçə və prospektlərində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının yaradılması	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, Bakı Nəqliyyat Agentliyi	Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, yerli icra hakimiyyəti orqanları	2019-2023
7.2.15.2.	Bakı şəhərində və Bakıətrafı şəhər, qəsəbə və kəndlərdə ekspress avtobus xətlərinin artırılması	Bakı Nəqliyyat Agentliyi	Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi	2019-2023
7.2.15.3.	Avtobus dayanacaq məntəqələrinin ümumi nəqliyyat axınına maneə törətməməsi və sərnişin axınına uyğun olması şərtlə yerləşdirilməsi, avtobus marşrutlarının, xüsusən də iri şəhərlərdə müntəzəm şəhərdaxili marşrutların sərnişin axınına və yol infrastrukturuna uyğun optimallaşdırılması	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi	Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, yerli icra hakimiyyəti orqanları	2019-2023
7.3. TƏHLÜKƏSİZ NƏQLİYYAT VASİTƏLƏRİ				
7.3.1. Nəqliyyat vasitələri üçün texniki rəqlamentlərin təkmilləşdirilməsi				
7.3.1.1.	Nəqliyyat vasitələrinə, onların ehtiyat hissələrinə, ləvazimat və istismar materiallarına dair Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə uyğun texniki təhlükəsizlik və ekoloji rəqlamentlərin hazırlanması	Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi	Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi	2019
7.3.1.2.	Nəqliyyat vasitələrinə, onların ehtiyat hissələrinə, ləvazimat və istismar materiallarına dair texniki təhlükəsizlik və ekoloji rəqlamentlərin tətbiqi edilməsi	Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi	Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi	2019-2022
7.3.1.3.	Texniki rəqlamentlərə cavab verməyən nəqliyyat vasitələrinin, onların ehtiyat hissələrinin, ləvazimat və istismar materiallarının Azərbaycan Respublikasına idxalının, satışının, istifadəsinin, habelə sair formada dövriyyəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülməsi	Dövlət Gömrük Komitəsi (idxalı hissəsində), Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (istehsalı hissəsində)	Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi	2019-2022
7.3.2. Təhlükəsizlik xüsusiyyətləri yüksək olan nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması				
7.3.2.1.	Aktiv, passiv, ekoloji və qəzasonrası təhlükəsizliyi yüksək olan nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına idxalının, ölkə ərazisində alqı-satışının, habelə sair formada dövriyyəsinin stimullaşdırılması üçün tədbirlər görülməsi və müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi	Nazirlər Kabineti	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi	2019-2020
7.3.3. Ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması				
7.3.3.1.	Nəqliyyat vasitələrində istifadə olunan yanacaq növlərinin keyfiyyətinin Avro-4, habelə daha yüksək olan Avro-5, Avro-6 və digər standartların tələblərinə uyğunlaşdırılması üçün müvafiq əsasların yaradılması və bu prosesin mərhələli şəkildə həyata keçirilməsi ilə bağlı tədbirlər görülməsi	Energetika Nazirliyi	Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Neft Şirkəti	2019-2023
7.3.3.2.	Ekoloji cəhətdən təmiz, elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə bu növ nəqliyyat vasitələrinin istehsalı, idxalı, ixracı, dövriyyəsi və istismarı üçün güzəştlər və imtiyazlar müəyyən edilməklə müvafiq normativ hüquqi bazanın formalaşdırılması	Nazirlər Kabineti	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi	2019-2021
7.3.3.3.	Ekoloji cəhətdən təmiz, elektrik mühərrikli nəqliyyat vasitələri üçün müvafiq infrastrukturun yaradılması istiqamətində tədbirlər görülməsi	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi	İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi	2019-2021

(ardı 8-ci səhifədə)

Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün

DÖVLƏT PROQRAMI

(əvvəli 7-ci səhifədə)

7.3.4. Avtonom (sürücüsüz) nəqliyyat vasitələrindən istifadə imkanlarının təhlil edilməsi				
7.3.4.1.	Avtonom (sürücüsüz) nəqliyyat vasitələrindən şəhərdaxili sərnişindəşmada, habelə əyləncə-turizm məqsədilə istifadə üçün pilot ərazilərin təyin edilməsi və burada həmin nəqliyyat vasitələrinin hərəkətinin təşkili məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi və digər təşkilati-hüquqi məsələlərin həlli ilə bağlı təkliflər hazırlanması	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi	Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi	2019-2023
7.3.5. Klassik və yarış məqsədli idman avtomobillərinin idxalı və istifadəsi qaydalarının müəyyən edilməsi				
7.3.5.1.	Klassik və yarış məqsədli idman avtomobillərinin idxalı, ixracı, dövriyyəsi və onlardan istifadə qaydalarını tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi	Nazirlər Kabineti	Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Avtomobil Federasiyası	2019-2020
7.3.5.2.	Klassik və yarış məqsədli idman avtomobillərinin sertifikatlaşdırılması və dövlət qeydiyyatı qaydalarının müəyyən edilməsi		Daxili İşlər Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası	
7.3.6. Nəqliyyat vasitələrinə texniki xidmətin (texniki qulluq və təmir) keyfiyyətinin artırılması				
7.3.6.1.	Nəqliyyat vasitələrinə texniki xidmətlə (texniki qulluq və təmir), habelə texniki xidmət göstərən texniki-təmir stansiyaları və sahələri ilə bağlı qanunvericiliyin və texniki rəqlamentlərin təkmilləşdirilməsi	Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi	2019-2021
7.3.6.2.	Nəqliyyat vasitələrinə texniki xidmət göstərən fiziki şəxslərin peşə hazırlığı və ixtisasının artırılması məqsədilə tədbirlər görülməsi, habelə xüsusişəşdirilmiş təlim-tədris mərkəzlərinin yaradılması, kursların, seminarların və treninqlərin təşkili	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi	Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası	
7.3.7. Nəqliyyat vasitələrinin utilizasiyasının təşkili				
7.3.7.1.	Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki-təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyədən çıxarılmasını təmin etmək üçün nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və tətbiqi	Nazirlər Kabineti	İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi	2019-2020
7.3.8. İriqabartılı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyinə nəzarət sisteminin təkmilləşdirilməsi				
7.3.8.1.	İriqabartılı və ağırçəkili nəqliyyat vasitələri üçün icazə verilən maksimum kütləyə (oxa düşən kütləyə) dair tələblərin beynəlxalq standartlara uyğunlaşdırılması, bu tələblərə əməl edilməsinə nəzarət sisteminin təkmilləşdirilməsi	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi	Daxili İşlər Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi	2019-2020
7.3.8.2.	Hərəkət zamanı icazə verilən maksimum kütlə və qabartılı tələblərə əməl etməklə iri qabartılı və ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yollarına vurduqları zərərin hesablanması qaydalarının müəyyən edilməsi, habelə həmin zərərin ödənilməsi və aradan qaldırılması məqsədilə tədbirlər görülməsi mexanizminin təkmilləşdirilməsi	Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi	Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi	2019-2020
7.3.8.3.	İriqabartılı və ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət rejiminə və marşrutlarına yenidən baxılması, bu sahədə müəyyən olunmuş məhdudiyyətlərə əməl edilməsinə nəzarətin gücləndirilməsi		Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi	
7.3.9. Nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarətin və onların texniki baxışı qaydalarının təkmilləşdirilməsi				
7.3.9.1.	Nəqliyyat vasitələrinin texniki baxışının təkmilləşdirilməsi, texniki baxış keçirilməsinin xüsusi mülkiyyətdə olan hüquqi şəxslərə və fərdi sahibkarlara həvalə edilməsi və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi	Nazirlər Kabineti	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi	2019-2021
7.3.9.2.	Hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən texniki baxışın həyata keçirilməsi qaydasının hazırlanması və bu sahədə qanunvericiliyin pozulmasına görə məsuliyyətin müəyyən edilməsi		Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi	
7.3.9.3.	Yollarda hərəkətdə olan nəqliyyat vasitələrinin texniki nasazılığa görə hərəkətdən kənarlaşdırılmasına dair qanunvericiliyin təkmilləşdirilməsi			
7.3.9.4.	Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin reysqabağı texniki vəziyyətinin yoxlanılmasının, habelə həmin nəqliyyat vasitələri sürücülərinin reysqabağı tibbi və tibbi-narkoloji müayinədən keçirilməsi qaydasının təkmilləşdirilməsi	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi	Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi	
7.3.9.5.	Texniki baxışı həyata keçirəcək mütəxəssislərin təlim və tədrisinin təşkili qaydalarının hazırlanması	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi	Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi	
7.4. TƏHLÜKƏSİZ YOL HƏRƏKƏTİ İŞTİRAKÇILARI				
7.4.1. Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili				
7.4.1.1.	Yol hərəkəti təhlükəsizliyinin sistemli və mütəmadi qaydada təbliğat-təşviqatının təşkili üçün müvafiq tədbirlər planının hazırlanması və bu sahədə ictimai iştirakçılığın təmin edilməsi	Nazirlər Kabineti	Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Televiziya və Radio Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, "Azərbaycan Dəmir Yolları" QSC, müvafiq icra hakimiyyəti orqanları, Azərbaycan Avtomobil Federasiyası	2019-2023
7.4.1.2.	Yol hərəkəti təhlükəsizliyinin təbliği ilə bağlı televiziya və radio verilişlərinin, sosial şəbəkə materiallarının və digər sosial reklamların, habelə nəşrlərin hazırlanması və yayılması, kütləvi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi			
7.4.1.3.	Aktiv, passiv, ekoloji və qəzasonrası təhlükəsizliyi yüksək olan nəqliyyat vasitələrindən istifadənin təbliği və təşviqi; şəxsi avtomobillərdən istifadənin azaldılması istiqamətində mütəmadi təbliğat-təşviqat işinin təşkili			
7.4.1.4.	Velosipedçilərin, həmçinin motosiklet və mopedlərin sürücülərinin yol hərəkəti qaydaları və təhlükəsizlik vasitələrindən istifadə barədə maarifləndirilməsi, belə vasitələrdən istifadə ilə bağlı təbliğat-təşviqat işinin aparılması	Daxili İşlər Nazirliyi	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Televiziya və Radio Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, "Azərbaycan Dəmir Yolları" QSC, müvafiq icra hakimiyyəti orqanları, Azərbaycan Avtomobil Federasiyası	
7.4.1.5.	Televiziya və radio verilişlərinin, audiovizual və kütləvi nümayiş etdirilən və ya digər şəkildə açıqlanması nəzərdə tutulan əsərlərin hazırlanması zamanı yol hərəkəti təhlükəsizliyinin təbliğinin nəzərə alınması			
7.4.1.6.	Əhalinin ictimai nəqliyyata etimadının yüksəldilməsi, həmçinin ictimai nəqliyyat xidmətinin keyfiyyətinin, təhlükəsizliyinin və səmərəliliyinin artırılması üçün davamlı təbliğat-təşviqat işinin aparılması	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi		
7.4.2. Avtomobil yollarında uşaqların təhlükəsizliyinin təmin edilməsi				

7.4.2.1.	Yol hərəkəti iştirakçıları kimi uşaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə yol hərəkətinə tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi	Nazirlər Kabineti	Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları	2019-2020
7.4.2.2.	Uşaqların yol hərəkəti qaydalarını öyrənmələri və yol nişanlarını tanımaları üçün uşaq avtoşəhərciklərinin, avtoməydançalarının və digər əyləncə-təlim məkanlarının yaradılması və yerləşdirilməsi qaydasının hazırlanması, belə yerlərin ölkənin müxtəlif ərazilərində yaradılması işinin təşkili	Daxili İşlər Nazirliyi	Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları	
7.4.3. Ümumtəhsil və məktəbəqədər tədris müəssisələrində yol hərəkətinin təhlükəsizliyi ilə bağlı tədrisin gücləndirilməsi				
7.4.3.1.	Müvafiq fənn proqramlarına və dərsliklərə daxil edilmiş mövzuların tərkibində yol hərəkəti təhlükəsizliyinə aid baza bilik və bacarıqların əks etdirilməsi və ya belə xüsusi mövzuların nəzərdə tutulması	Təhsil Nazirliyi	Daxili İşlər Nazirliyi	2019-2023
7.4.3.2.	Yol hərəkətinin təhlükəsizliyi mövzusunda müxtəlif xarakterli müsabiqə və yarışlar keçirilməsi və nümunələr təşkili			
7.4.4. Mexaniki nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisasının artırılması işinin təkmilləşdirilməsi				
7.4.4.1.	Mexaniki nəqliyyat vasitələri sürücülərinin hazırlanmasını, ixtisasının artırılmasını, nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsini və onlara sürücülük vəsiqəsi verilməsini tənzimləyən qaydaların təkmilləşdirilməsi	Nazirlər Kabineti	Daxili İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ədliyyə Nazirliyi	2019-2023
7.4.4.2.	Mexaniki nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisasının artırılması məqsədilə tədris müəssisələrinin ölkə üzrə dislokasiyasının optimallaşdırılması və maddi-texniki bazasının müasir standartlara uyğunlaşdırılması		Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Nəqliyyat Agentliyi	
7.4.4.3.	Beynəlxalq təcrübə nəzərə alınmaqla mexaniki nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisasının artırılması üçün təlim-tədris prosesinin təkmilləşdirilməsi			
7.4.4.4.	Əlilliyi olan şəxslərin sürücülük vəsiqəsi alması qaydalarının hazırlanması və bununla bağlı təlim-tədris prosesinin təkmilləşdirilməsi	Daxili İşlər Nazirliyi	Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Nəqliyyat Agentliyi	
7.4.4.5.	Nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin və fiziki məhdudiyyətlərin siyahısının təsdiq edilməsi	Səhiyyə Nazirliyi	Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi	
7.4.4.6.	Operativ nəqliyyat vasitələri, avtobuslar, taksi minik avtomobilləri, yük avtomobilləri, kənd təsərrüfatı təyinatlı, texnoloji, iriqabaritli və ağırçəkili nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisasının xüsusi proqramlar üzrə artırılması işinin təkmilləşdirilməsi	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi	Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi	
7.4.5. Mexaniki nəqliyyat vasitələri sürücülərinin tədrisi və ixtisasının artırılması üzrə tədris müəssisələrinin tədris-köməkçi heyətinin hazırlığı işinin təkmilləşdirilməsi				
7.4.5.1.	Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla mexaniki nəqliyyat vasitələri sürücülərini hazırlayan tədris müəssisələrinin tədris-köməkçi heyətinin hazırlığı və ixtisasının artırılması işinin təkmilləşdirilməsi, tədris müəssisələrinin tədris-köməkçi heyətinin attestasiya qaydalarının hazırlanması	Daxili İşlər Nazirliyi	Təhsil Nazirliyi	2019-2020
7.4.6. Hərəkət (mobillik) planlarının tərtib edilməsi				
7.4.6.1.	Ölkənin hər bir şəhəri üçün küçə-yol şəbəkəsində yol hərəkətinin bütün iştirakçılarının səmərəli, təhlükəsiz və rahat hərəkətinə təmin edən "Şəhərdaxili hərəkət (mobillik) planı"nın hazırlanması və təsdiq edilməsi	Nazirlər Kabineti	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, Şəhərsalma və Arxitektura Komitəsi, yerli icra hakimiyyəti orqanları	2019-2020
7.4.6.2.	Balansında 10 və ya daha çox avtonəqliyyat vasitəsi olan, habelə 20 və ya daha çox (iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə – 5 və ya daha çox) avtonəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş parklanma yeri olan dövlət orqanlarının, bələdiyyələrin, hüquqi şəxslərin və sahibkarlıq fəaliyyəti ilə məşğul fiziki şəxslərin faktiki fəaliyyət göstərdiyi yer üzrə "Şəhərdaxili hərəkət (mobillik) planı"na uyğun "Xüsusi hərəkət (mobillik) planı"nın hazırlanması	Nazirlər Kabineti	Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Şəhərsalma və Arxitektura Komitəsi, yerli icra hakimiyyəti orqanları, Bakı Nəqliyyat Agentliyi	
7.5. QƏZASONRASİ TƏDBİRLƏR				
7.5.1. Yol-nəqliyyat hadisələri ilə bağlı xilasətmə tədbirlərini həyata keçirən aidiyyəti qurumlar arasında əməkdaşlıq və əlaqələndirmənin gücləndirilməsi				
7.5.1.1.	Yol-nəqliyyat hadisələri ilə bağlı operativ, əlaqələndirilmiş və keyfiyyətli xilasətmə tədbirlərinin görülməsi məqsədilə "Yol-nəqliyyat hadisələri ilə bağlı ümumi xilasətmə fəaliyyətinin təşkili Qaydaları"nın hazırlanması	Nazirlər Kabineti	Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi	2019
7.5.1.2.	Yol-nəqliyyat hadisəsi yerinə müvafiq qəza-xilasətmə bölmələrinin qısa müddətdə çatmasını və daha operativ əlaqələndirməni təmin etmək üçün birgə təlimlərin mütəmadi keçirilməsi	Daxili İşlər Nazirliyi	Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi	
7.5.2. Yol-nəqliyyat hadisələri ilə bağlı vahid çağrı mərkəzinin yaradılması və yol-nəqliyyat hadisələrinin qeydiyyatı prosesinin təkmilləşdirilməsi				
7.5.2.1.	Yol-nəqliyyat hadisələri ilə bağlı ümumi xilasətmə fəaliyyətini həyata keçirən qurumları əlaqələndirən vahid çağrı mərkəzinin yaradılması və bu mərkəzin fəaliyyət qaydasının müəyyənəşdirilməsi	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi	Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi	2019-2020
7.5.2.2.	Vahid çağrı mərkəzinin məlumat bazasının yaradılması və mütəmadi yenilənməsi, habelə bu bazanın "Yol-nəqliyyat hadisələri" elektron məlumat bazası ilə inteqrasiyası		Daxili İşlər Nazirliyi	
7.5.2.3.	Yol-nəqliyyat hadisələrinə dair zəruri məlumatların sistemli toplanması məqsədilə müvafiq qurumların hər birinin məlumatları daxil etməli olduğu "Yol-nəqliyyat hadisələrinin vahid qeydiyyat vərəqəsi"nin formasının və doldurulma qaydasının hazırlanması və təsdiqi	Daxili İşlər Nazirliyi	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi	
7.5.3. Yol-nəqliyyat hadisələri ilə bağlı ilk tibbi yardım göstərilməsi işinin təkmilləşdirilməsi				
7.5.3.1.	Yol-nəqliyyat hadisəsi yerinə təcili və təxirəsalınmaz tibbi yardımın, eləcə də qəza-xilasətmə dəstəsinin çatması və zərərçəkənlərin tibb məntəqələrinə çatdırılması müddətinin azaldılması üçün tədbirlərin işlənilib hazırlanması və həyata keçirilməsi	Səhiyyə Nazirliyi	Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi	2019-2023
7.5.3.2.	Təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları şəbəkəsinin və onlar arasındakı məsafənin optimallaşdırılması			
7.5.3.3.	Yol hərəkəti iştirakçılarına, xüsusilə sürücülərə yol-nəqliyyat hadisələrində zərərçəkənlərlə rəftar edilməsi və ilk tibbi yardım göstərilməsi qaydalarının bəyrdənməsi işinin təkmilləşdirilməsi			
7.5.3.4.	Təcili tibbi yardım nəqliyyat vasitələrinin GPS naviqatorlarla təmin edilməsi	Səhiyyə Nazirliyi		2019-2020
7.5.4. Qəza təhlükəli sahələrin və yol-nəqliyyat hadisələrinin müntəzəm baş verdiyi yerlərin (qəza ocaqlarının) müəyyən edilməsi və qəza səbəblərinin aradan qaldırılması				
7.5.4.1.	Qəza təhlükəli sahələrin və qəza ocaqlarının müəyyən edilməsi, onların siyahısının mütəmadi yenilənməsi və həmin yerlərdə yol hərəkətinin yenidən təşkili və ya digər mümkün üsullarla qəza şəraitinin aradan qaldırılması üçün tədbirlər görülməsi	Daxili İşlər Nazirliyi	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, "Azərbaycan Dəmir Yolları" QSC	2019-2020



□ **Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 2018-ci ilin yekunlarına dair məlumat yayıb. AZƏRTAC məlumatı təqdim edir.**

2018-ci ildə global və regional güclər arasında artan itxilaflar beynəlxalq münasibətlər sistemində davam edən gərginliyi, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələri, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşmanı, həmçinin silahlı münaqişələr, etnik qarşıdurmalar, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyətini daha da kəskinləşdirib.

Yerləşdiyi region ətrafında cərəyan edən ziddiyyətli proseslər şəraitində ölkəmiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində daxili sabitlik və inkişafını təmin etmək, iqtisadiyyatını müsbət artım dinamikasına kökləmək və irimiqyaslı layihələr həyata keçirməklə beynəlxalq səviyyədəki nüfuz və rəğbətini daha da möhkəmləndirməyə müvəffəq olub.

Cari ildə Azərbaycan Respublikasının xarici siyasəti qarşılıqlı hörmət və bərabərliyə əsaslanan əsasda iki və çoxtərəfli münasibətlərin inkişafı, təhlükəsizliyin, iqtisadi və sosial rifahın dayanıqlılığının təmin edilməsi və mədəni təşəbbüslərin artırılması istiqamətlərinə yönəlib. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 may tarixli "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncamına uyğun olaraq xarici siyasətimizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünün qeyd edildiyi cari ildə milli istiqlaliyyəti və dövlətçiliyi dəyərlərimizin beynəlxalq müstəvidə geniş təşviq olunmasına xüsusi diqqət ayrılıb.

Xalqın iradəsinə əsaslanan ölkədəki sabit ictimai-siyasi vəziyyət, sosial-iqtisadi sahələrdə aparılan səmərəli islahatlar və quruculuq işləri, hələ də uğurla davam etdirilən müstəqil və çoxşaxəli xarici siyasət kursu Azərbaycanı Cənubi Qafqaz regionunun aparıcı və ən inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib.

Dövlətimizin başçısı tərəfindən 2018-ci ildə çoxsaylı rəsmi və işgüzar səfərlər həyata keçirilib, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa, Belçika, Xorvatiya, İsveçrə, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan səfərləri reallaşdırılıb. Eyni zamanda, Türkiyə, Rusiya, İran, İtaliya, Serbiya, Monqolustan, Benin, Tacikistan, Əfqanıstan, Moldova, Makedoniya və Albaniyanın prezidentləri, həmçinin Almaniyanın federal kansleri ölkəmizə rəsmi və işgüzar səfərlər ediblər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin İtaliya və Fransa rəsmi və işgüzar səfərləri baş tutub.

Cari il ərzində Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədləri çərçivəsində həll olunması istiqamətində diplomatik sayərlərimiz davam etdirilib.

Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan baş naziri arasında MDB-nin Düşənbə və Sankt-Peterburq zirvə görüşləri çərçivəsində söhbətlər baş tutub və Azərbaycan Respublikasının xarici işlər naziri ilə ermənistanlı həmkarı arasında son altı ay ərzində 3 görüş keçirilib. Cari il

Xarici İşlər Nazirliyi 2018-ci ilin yekunlarına dair məlumat yayıb

tanınması istiqamətində lazımi say göstərməyə səslənib.

2018-ci ilin iyul ayında Avropa İttifaqı ilə Azərbaycan arasında qəbul olunmuş "Tərəfdaşlıq prioritetləri" sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı Avropa İttifaqından Azərbaycana önəmli dəstək ifadə olunub. Bununla yanaşı, 2018-ci il dekabrın 12-də Avropa Parlamentinin qəbul etdiyi "Vahid Xarici və Təhlükəsizlik Siyasətin həyata keçirilməsi üzrə illik plan" adlı qətnamədə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri, o cümlədən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi bir daha təsdiqlənib.

Eyni zamanda, 2018-ci il iyunun 11-12-də Brüsseldə keçirilmiş NATO Zirvə görüşünün yekun bəyannaməsində Alyans üzvləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə davamlı dəstək ifadə edib və regiondakı mövcud münaqişələrin məhz bu prinsiplər əsasında həll olunmasına çıxış ediblər.

2018-ci il oktyabrın 5-də keçirilmiş Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM dövlətlərinin hökumət başçıları arasında qəbul edilmiş Birgə Bəyannatda Ermənistan – Azərbaycan münaqişəsi və GUAM üzv ölkələri ərazisində həllini tapmıyış digər münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi vurğulanı və bu münaqişələri beynəlxalq sülhə, təhlükəsizliyə və sabitliyə təhlükə təşkil etdiyini nəzərə alaraq, onların yuxarıda göstərilən prinsiplər əsasında tezliklə həlli məqsədilə beynəlxalq ictimaiyyətə sayərlərin artırılması üçün çağırış edilib.

2018-ci il mayın 5-6-da Banqladeş Xalq Respublikasının Dəkkə şəhərində keçirilmiş İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasında Ermənistanın Azərbaycanla qarşı təcavüzü və işğal olunmuş ərazilərimizdə dini-mədəni irsin dağıdılmasına dair qətnamələr qəbul edilib.

İƏT Xarici İşlər Nazirləri Şurasının iclasında "1992-ci il Xocalı qırğınının qurbanları ilə həmrəylik" adlı qətnamə də qəbul olunub. Qətnamədə Azərbaycanın Xocalı şəhərində və digər işğal edilmiş ərazilərdə Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki əhaliyə və hərbi şəxslərə qarşı törədilmiş kütləvi vəhşiliklər qəti şəkildə pislənli və üzv dövlətlər münaqişə dövründə Azərbaycanın Xocalı şəhəri və işğal edilmiş digər ərazilərdə törədilmiş cinayətlərin müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi yerli və beynəlxalq səviyyədə

birgə işçi Qrupunun ilk görüşü, eyni zamanda, Çin, İran, Avstriya, Pakistan, İsveçrə, İtaliya, Estoniya, Çexiya, Serbiya ilə biznes forumları keçirilib. Çin, Polşa, Ukrayna və Latviyada Azərbaycanın Ticarət evləri fəaliyyətə başlayıb.

2018-ci il ərzində Azərbaycan Respublikası insan hüquqları, demokratiya, qanunun aliliyi və yaxşı idarəçiliyin təşviqi sahəsində beynəlxalq və regional təşkilatlarla səmərəli fəaliyyətini davam etdirib. 2018-ci il martın 22-də BMT İnsan Hüquqları Şurasının 37-ci sessiyası çərçivəsində ölkəmiz tərəfindən irəli sürülmüş "Dövlət xidmətlərinin səmərəli, şəffaf və məsuliyyətli çatdırılması vasitəsilə insan hüquqları və Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi" adlı qətnamə layihəsi yekdilliklə qəbul edilib. 2018-ci il aprel 25-də Avropa Şurası Parlament Assambleyasında qəbul olunmuş "Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları" adlı qətnamədə işğal edilmiş ərazilərin əhəlisinin başqa yere köçürülməsi və işğalçı qüvvə tərəfindən bu ərazilərə digər əhəlinin yerləşdirilməsi müharibə cinayəti kimi qeyd olunub. 2018-ci il dekabrın 17-də BMT Baş Assambleyasında Azərbaycan tərəfindən irəli sürülmüş və əsas məqsədi silahlı münaqişələr şəraitində itkin düşmüş şəxslərin problemlərinə diqqətin daha da artırılmasından ibarət "İtkin düşmüş şəxslər" adlı qətnamə yekdilliklə qəbul edilib.

Demokratiya, insan hüquqları və qanunun aliliyi sahələrində beynəlxalq təsisatlarla aparılan səmərəli əməkdaşlıqla yanaşı, cari ildə mədəniyyətərarası dialoqun təşviq edilməsinə də böyük önəm verilib.

2018-ci il 26 noyabr–1 dekabr tarixlərində keçirilmiş UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin iclasında Azərbaycan tərəfinin təqdim etdiyi "Çövkən-ənənəvi Qarabağ atüstü oyunu" ilə bağlı milli hesabat qəbul olunub, həmçinin "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" adlı nominasiya Qorunmaya Ehtiyacı olan UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

İl ərzində beynəlxalq təsisatların seçkilə vəzifələrinə ölkədən irəli sürülən namizədlərlərin müvəffəqiyyətlə irəliləməsi Azərbaycanın ikitərəfli və çoxtərəfli beynəlxalq münasibətlər müstəvisində apardığı uğurlu siyasətinin bariz nümunəsini təşkil edib.

2018-ci il iyunun 4-6-da UNESCO-nun baş qərargahında keçirilmiş Təşkilatın Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyasına üzv ölkələrin 7-ci Baş Assambleyasında Azərbaycan adıcaklən Komitəyə üzv seçilib.

2018-ci il iyunun 7-də Nyu-York şəhərində keçirilmiş BMT-nin qadınlara qarşı ayrı-seçkililiyin aradan qaldırılması üzrə Konvensiyasına tərəf dövlətlərin iclasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi BMT-nin qadınlara qarşı ayrı-seçkililiyin aradan qaldırılması üzrə Komitəsinin üzvlüyünə seçilib. 2018-ci il sentyabrın 17–21-

de Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEB) Baş Konfransının 62-ci sessiyasında ölkəmiz AEB-nin Müdirlər Şurasının 2018-2020-ci illər üzrə üzvü seçilib.

2018-ci ilin 26 oktyabr–17 noyabr tarixlərində keçirilmiş Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) konfransında Azərbaycan 2019-2022-ci illər müddətinə BTİ Şurasına yenidən üzv seçilib, həmçinin ölkəmizin təmsilçisi həmin müddət üzrə təşkilatın Radio Tənzimləmə Komitəsinə üzv seçilib.

2018-ci ildə VI Bakı Beynəlxalq Humanitar Forumu, VI Qlobal Bakı Forumu, Qoşulmama Hərəkatının Xarici İşlər Nazirləri Konfransı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər toplantısı, Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi, "Formula-1" Azərbaycan Qran-pri yarışları, XXV Beynəlxalq Xəzər Neft və Qaz-2018 sərgisi, ADEX-2018

evinde saxlanılan, xüsusi qayğıya ehtiyacı olan və Azərbaycan vətəndaşı olan kimsəsiz uşaqlara hüquqi yardım göstərilərək, həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində onların Azərbaycana repatriasiyası uğurla baş tutub.

Ölkəmizdə turizmin təşviqi və inkişafı məqsədilə Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi baxımından həyata keçirilmiş tədbirlər nəticəsində bir sıra xarici ölkə "ASAN viza" sistemi vasitəsilə elektron viza verilən ölkələr siyahısına əlavə edilib. Eyni zamanda, 2018-ci ildə Serbiya Respublikası və Makedoniya Respublikası tərəfindən bu ölkələrə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə viza tələbi birtərəfli qaydada ləğv edilib.

Cari il ərzində ikitərəfli və çoxtərəfli əsasda qarşılıqlı bir çox rəsmi və işgüzar səfərlər baş tutub. Azərbaycan Respublikasının Baş naziri Fransa və Qaza-

asiyası" ictimai birliyi təsis edilib. Assosiasiyanın yaradılmasında əsas məqsəd Azərbaycanda təhsil almış əcnəbi vətəndaşların bir araya gətirilməsi, qarşılıqlı əlaqələrin yaradılması və ictimai faydalı məqsədlərə nail olunmasıdır. 2018-ci il oktyabrın 26-da Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə ADA Universitetində "Azərbaycanın Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyası"nın nümayəndələrinin iştirakı ilə "Gələcəyimizə sarmayə: dayanıqlı və inklüziv inkişafa doğru" mövzusunda təşkil olunmuş dəyirmi masa da vaxtilə Azərbaycanda təhsil almış 25 ölkədən 65 yüksək vəzifəli əcnəbi məzun iştirak edib.

2018-ci ildə Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən ADA Universiteti təhsil proqramlarını 8 bakalavr və 4 magistr proqramı vasitəsilə 43 ölkədən olan 2200 əcnəbi tələbə üçün davam etdirib. Xarici İşlər Nazirliyi və ADA Universiteti tərəfindən maliyyələşdirilən Xəzər Hövzəsinin Araşdırılması Proqramı çərçivəsində 38 ölkədən olan əcnəbi diplomatlara təlim keçirilib. Cari ildə ADA Universiteti yeni əməkdaşlıq əlaqələri quraraq, Massaçusets Texnologiya İnstitutu, Vaterlo Universiteti, Venesiyanın Kofoskari Universiteti, Macarıstanın Diplomatik Akademiyası, Latviyanın Universiteti, Hindistanın Diplomatik Akademiyası, Qazax – Britaniya Texniki Universiteti, Türkmənistanın Diplomatik



III Beynəlxalq Müdafiə Sərgisi və digər mötəbər beynəlxalq tədbirlərin Azərbaycanda yüksək səviyyədə keçirilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun, ona bəslənən yüksək etimadın, həmçinin zəngin təcrübə və bacarıqların göstəricisini təşkil edib.

Cari ildə qonşu və region ölkələri ilə qarşılıqlı hörmət və etimad əsasında siyasi, iqtisadi və humanitar sahələrdə tərəfdaşlıq münasibətləri inkişaf etdirilib. Müxtəlif regional əməkdaşlıq formatları çərçivəsində öz təşəbbüskarlığı ilə seçilən Azərbaycan Respublikası ilk dəfə olaraq dövlət başçıları səviyyəsində keçirilmiş Azərbaycan–Rusiya regionlararası forum və Azərbaycan–İran biznes forumu, həmçinin Azərbaycan, Gürcüstan, İran və Türkiyənin xarici işlər nazirlərinin birinci dördtərəfli görüşünə ev sahibliyi edib, eyni zamanda, "Azərbaycan–Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası" və xarici işlər nazirləri səviyyəsində baş tutmuş Azərbaycan–Türkiyə–Gürcüstan və Azərbaycan–Türkiyə–İran üçtərəfli toplantılarında feal iştirak edib.

2018-ci il avqustun 12-də Xəzər dənizinin hüquqi statusuna dair aparılan uzunmüddətli danışıqların nəticəsi olaraq, Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının V Zirvə toplantısında "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya" və Xəzər dənizində əməkdaşlıq təşviq edən digər saziş və protokollar imzalanıb.

Cari il fevralın 21–22-də keçirilmiş Azərbaycan–Rusiya Birgə demarkasiya komissiyasının iclası çərçivəsində ilk dəfə olaraq Azərbaycanın demarkasiya sərhəd nişanı Azərbaycan–Rusiya dövlət sərhədinin 49 nömrəli delimitasiya nöqtəsi sahəsində Samur çayının sahilində Qusar rayonu ərazisində quraşdırılıb.

Dövlətimizin xarici siyasət kursunun vacib istiqamətlərindən biri kimi xarici ölkələrdə yaşayan Azərbaycan Respublikasının vətəndaşı olan soydaşlarımızın hüquqlarının müdafiəsi sahəsində konsulluq-hüquqi yardım əməliyyatları uğurla davam etdirilib. İraqın Bağdad şəhərində uşaq

xıstanda işgüzar səfərdə olub. Öz növbəsində, Türkiyə, Bolqarıstan, Gürcüstan və Slovakiya hökumət başçıları, həmçinin Avstriya Respublikasının vitse-kansleri və Türkmənistanın nazirlər kabinətinin sədr müavini ölkəmizə rəsmi və işgüzar səfərlər həyata keçiriblər.

2018-ci ildə Azərbaycan Respublikasının xarici işlər naziri Türkiyə, ABŞ, Çin, Bolqarıstan, Banqladeş, Belarus, Fransa, Meksika, Türkmənistan və İtaliyaya rəsmi və işgüzar səfərlər edib. Eyni zamanda, Türkiyə, İran, Yaponiya, Finlandiya, Macarıstan, Fransa, Serbiya, Bosniya və Herseqovina, Gürcüstan, Türkmənistan, Kosta Rika, Monqolustan, Venesuela, Ekvador, Əfqanıstan, Hindistan, Banqladeş, Nepal, Şri-Lanka, Koreya Xalq Demokratik Respublikası, Sent Vinsent və Qrenadin, Müqəddəs Taxt-Tac və San Marinonun xarici işlər nazirləri, Kubanın xarici işlər nazirinin müavini, həmçinin ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi və Böyük Britaniya Baş nazirinin ticarət elçisi ölkəmizə rəsmi və işgüzar səfərlər həyata keçiriblər.

Bununla yanaşı, il ərzində Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyasının baş katibi, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru, Beynəlxalq Əmək Təşkilatının baş direktoru, Ümumdünya Meteorologiya Təşkilatının baş katibi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş katibi, BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi, NATO baş katibinin müavini, UNESCO baş direktorunun müavini, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunun müavini, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri – humanitar məsələləri üzrə BMT Baş katibinin nümayəndəsi, Fəlakət Risklərinin Azaldılması üzrə BMT Ofisinin (UNISDR) Avropa regional ofisinin rəhbəri Azərbaycana səfər ediblər.

Cari ildə Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (Azerbaijan International Development Agency /AIDA) tərəfindən aparılmış birgə fəaliyyət nəticəsində "Azərbaycanın Əcnəbi Məzunlarının Beynəlxalq Assosi-

Akademiyası, Tacikistanın Diplomatik Akademiyası və Rusiyanın Skolkovo İdarəçilik Məktəbi ilə anlaşma memorandumları imzalanıb. Mayın 25-də ADA Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib.

Hesabat ili ərzində Azərbaycan Respublikası ilə Samoa Dövləti, Palau Respublikası, San-Tome və Prinsipi Demokratik Respublikası arasında diplomatik münasibətlər qurulub.

2018-ci ildə Venesuela Bolivar Respublikası və Çili Respublikasının ölkəmizdə diplomatik nümayəndəlikləri, həmçinin San Marino Respublikasının fəxri konsulluğu fəaliyyətə başlayıb.

Eyni zamanda, Avstriyanın Sankt Pölten və Klagenfurt am Wörterse şəhərlərində Azərbaycanın fəxri konsulluqlarının açılışı baş tutub, Ukraynanın Poltava şəhərində isə yeni fəxri konsulluğumuz işə başlayıb.

2018-ci ildə xarici siyasətdə əldə olunmuş nailiyyətlərimiz milli təcrübə və ənənələr, ölkənin artan maddi-iqtisadi potensialı, eləcə də ölkədəxili sabitliyə əsaslanıb. Öz növbəsində, daxili potensial, milli imkan və qabiliyyətlərin xarici siyasət fəaliyyətinə təkən verməsi müsbət qarşılıqlı əlaqəni təmin edib ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında qeyd edib: "Bizim uğurlu xarici siyasətimiz bu gün daxili inkişafımıza da müsbət təsir göstərir".

Növbəti ildə Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının milli maraqlarının beynəlxalq müstəvidə layiqincə qorunması və təmin olunması, həmçinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müəyyən etdiyi xarici siyasət hədəflərinə nail olunması məqsədilə müstəqil, çevik, pragmatik və çoxşaxəli xarici siyasət fəaliyyətini davam etdirəcəkdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtmaları diplomatiamızın ən başlıca vəzifəsi olaraq qalacaqdır.

□ **Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpaqlarında yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Hazırda dünyanın müxtəlif yerlərində 50 milyondan çox azərbaycanlı yaşayır. Onlar dünyada baş verən müharibələr, hərbi münaqişələr, ictimai-siyasi proseslər nəticəsində dünyaya səpələnmiş, böyük bir qismi isə deportasiyalara məruz qalıb doğma yurdalarını tərk etmək məcburiyyətində qalmışlar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar və onların yalnız bir Vətəni var – Azərbaycan!**

Azərbaycanın inkişafı və dünya birliyində mövqeyini möhkəmləndirməsi üçün hər bir həmvətənimiz ümummilli məqsədlər ətrafında sıx birləşməli, diaspor təşkilatlarının fəaliyyəti daha çevik əlaqələndirilməlidir. Əminəm ki, dünyanın hansı güşəsində yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız və həmvətənlərimiz bu prinsiplərə əsaslanaraq qarşıdakı illərdə də üzərlərinə düşən vəzifələrini yerinə yetirməsində qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Dünya azərbaycanlılarının bir Vətəni var – Azərbaycan!



Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü'nün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-nin İran İslam Respublikası ilə sərhədlərin açılması zamanı qoyuldu. O vaxt Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu zaman İstanbulda Türkdilli Xalqların Konfransı keçirildi. Konfrans dünya azərbaycanlılarının həmrəyliyinə qeyd olunmasına qərar verdi.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi.

Ulu öndərin siyasi hakimiyyətə qayıdışından sonra qarşıya qoyulan əsas vəzifələrdən biri dünya azərbaycanlılarını bir bayraq altında birləşdirmək idi. O vaxt müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında əməkdaşlıq çox zəif idi. Müxtəlif ölkələrdə yaradılmış icmalar kortəbii fəaliyyət göstərirdi, diasporların fəaliyyətində canlama yox dərəcəsində idi. Məhz bu səbəbdən erməni diasporları ölkəmizə qarşı istidklərini reallaşdırır, xalqımız haqqında dünya ictimaiyyətində vəhşi, qəddar obrazı formalaşdırır, Azərbaycanı işğalçı ölkə kimi tanıdırdılar.

Dünyada yaşayan soydaşlarımızı yaxınlaşdırmaq, onların birliyi və həmrəyliyi təmin etmək üçün ümummilli lider Heydər Əliyev bütün imkanlardan istifadə edir, dövlət səviyyəsində əhəmiyyətli tədbirlər həyata keçirir və bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsini vacib hesab edirdi. Dünya Azərbaycanlılarının I Qurultayının məhz Bakıda keçirilməsinin də əsas məqsədi bu idi. Ulu öndər 2001-ci il mayın 21-də Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında fərman imzaladı və həmin ilin 9-10 noyabrında bu tarixi

tədbirin həyata keçirilməsinə nail oldu.


Dünya Azərbaycanlılarının I Qurultayında ulu öndər Heydər Əliyevin nitqi soydaşlarımızın həmrəyinə çıraq oldu. Ümummilli lider Azərbaycan diasporuna böyük ehtiyacımızın olduğunu bildirdi: "Hamımız – siz də, biz də çox iş görməliyik ki, Azərbaycanın güclü diasporu yarasın. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar daha da güclənsinlər. İqtisadi cəhətdən daha da möhkəmlənsinlər, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edə bilsinlər. O ölkələrin həyatına öz təsirlərini göstərə bilsinlər. Beləliklə də müxtəlif ölkələrdə Azərbaycanın müstəqilliyini, onun xarici siyasətini təbliğ etməklə yanaşı, Azərbaycanın problemlərinin həll olunmasına yardım etsinlər. Hesab edirəm ki, dünya azərbaycanlıları bu yol ilə getməlidir və bu yolda hələ istifadə olunmamış böyük imkanlar vardır".

Ulu öndər tövsiyə xarakterli nitqində bəyan etdi ki, hər bir ölkədə Azərbaycan icmasında azərbaycanlılar həmrəy olsunlar, bir-birinə dayaqlar olsunlar, bir-birinə yardım etsinlər, bir-birinin dərdinə yansınlar və bizim milli adət-ənənələrimizi, milli dəyərlərimizi birlikdə qorusunlar, milli bayramlarımızı qeyd etsinlər. Təkcə müstəqillik bəyramını, Novruz bayramını deyil, bütün başqa bayramları da qeyd etsinlər. Azərbaycan dilini yeni nəsle, uşaqlara çatdırmaq üçün müəyyən tədriş imkanları yaratsınlar. Biz bu bərədə kömək edəceyik ki, bizdən sonra gələn nəsillər, Azərbaycan dilini yeni nəsle, uşaqlara çatdırmaq üçün müəyyən tədriş imkanları yaratsınlar. Biz bu bərədə kömək edəceyik ki, bizdən sonra gələn nəsillər, Azərbaycan dilini yeni nəsle, uşaqlara çatdırmaq üçün müəyyən tədriş imkanları yaratsınlar.

Heydər Əliyevin 2002-ci il iyulun 5-də "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" imzaladığı fərman Azərbaycan diasporunun fəaliyyətinin müntəzəkli qaydada əlaqələndirilməsi, dünya

azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyət kəsb edən mühüm tarixi sənəd oldu. Bu fərman Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan verdi.

Təməli ulu öndər tərəfindən qoyulan milli həmrəylik ideyaları bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi tədbirlər diasporların fəaliyyətində əsaslı dönüş yaradıb. Dövlətimizin başçısının 2008-ci il 19 noyabr tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması ötən dövrün ən mühüm hadisələrindən biri oldu. Həmin vaxtdan diaspor quruculuğu yeni mərhələyə qədəm qoydu və bu gün də müvəffəqiyyətlə davam etdirilir.



Hazırda Azərbaycan diasporu böyük iqtisadi, mədəni, intellektual qüvvəyə malikdir. Soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi həyatında təsiri getdikcə daha artıq hiss olunur. MDB ölkələrində, Avropada, Amerikada Azərbaycan icmaları və cəmiyyətləri əvvəlki dövrlərlə müqayisədə xeyli səmərəli fəaliyyət göstərirlər. Dünya azərbaycanlıların həmrəyliyinə və müntəşəkliyiylərin güclənməsi, ümummilli ideyalar ətrafında birləşməsi üçün daha geniş imkanlar yaranmışdır.

Prezidenti İlham Əliyevin 2018-ci il 5 iyul tarixli sərəncamı ilə Azərbaycan Diasporuna Dəstək Fondunun, Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən yeni saytın yaradılması və fəaliyyətə başlaması, rəsmi sosial şəbəkə (Facebook, Twitter, Instagram, Youtube kanalı) səhifələrinin hazırlanması, interaktiv olması, komitənin himni və yeni loqosunun hazırlanaraq, Azərbaycan, Türkiyə, Gür-

cüstan, Fransa, Almaniya, Rumıniya, Ukrayna, İsveçrə və s. ölkələrdə təqdimatının keçirilməsi, Diaspor TV-nin təşkilı soydaşlarımızın həmrəyliyinə, bir bayraq altında fəaliyyət göstərməsində böyük rol oynayır.

Bunlarla yanaşı, ilk dəfə olaraq infoqrafik diaspor xəritəsi yaradılaraq, açıq istifadəyə təqdim edilib. Xəritədə xüsusi işarələnmiş nöqtələrin üzərinə sıxdıqda həmin ərazidə fəaliyyət göstərən diaspor təşkilatlarını və onlar haqqında informasiyaları görmək mümkündür. Türkiyə Respublikasında müvafiq sənədləri olmadan yaşayan soydaşlarımızın sayının dəqiqləşdirilməsi və şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi istiqamətində işlərə başlanılması, Diasporla İş üzrə Dövlət Komitəsinin "Strateji Yol Xəritəsi"nin işlənilib hazırlanması, soydaşlarımızı

zın təşəbbüsü ilə Almaniya, Fransa, İsveçrə, Finlandiya, Hollandiya, Belçika, Amerikada Azərbaycanlıların Koordinasiya şuralarının yaradılması, İsveçrədə "Qarabağ" adlı Azərbaycan dili və mədəniyyəti məktəbinin soydaşlarımızın istifadəsinə verilməsi, xaricdə yaşayan gənclərin ölkəmizlə əlaqələrinin gücləndirilməsi və gənclərin şəbəkələşməsinə dəstək məqsədilə "Sabahın xeyir, Azərbaycan!" layihəsinə başlanılması, habelə digər tədbirlər xaricdə yaşayan soydaşlarımızla əlaqələrin daha da gücləndirilməsinə öz təsirini göstərib.

Bəla faktları çox sadalamaq olar. Bütün bunlar bir daha təsdiqləyir ki, xarici ölkələrdə yaşayan həmvətənlərimiz daim dövlətin diqqət mərkəzindədir. Axı hamımızın bir Vətənimiz var – Azərbaycan!

Əliqismət BƏDƏLOV,
"Xalq qəzeti"

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə RAGB Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü'nü qeyd edib



□ **Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) Moskvada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirib.**

Tədbiri açan RAGB İdarə Heyətinin üzvü Emin Hacıyev təşkilatın sədri Leyla Əliyevanın adından iştirakçıları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib. O, təşkilatın 2018-ci ildə gördüyü işlər bərədə məlumat verərək vurğulayıb ki, sıraları ildən-ilə genişlənən RAGB yola saldığımız ildə də bir sıra maraqlı layihələr həyata keçirib. E.Hacıyev təşkilatın işində fəal iştirak edən gənclərə təşəkkürünü bildirib.

Akademik Fazıl Qurbanov Rusiyadakı Azərbaycan diasporu adından RAGB üzvlərini qarşıdan gələn bayramlar münasibətilə təbrik edib. O, son illər ölkəmizdə əldə olunan nailiyyətlərdən bəhs edib. Akademik

Rusiya və Azərbaycan arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə böyük töhfə verən RAGB-nin fəaliyyətini yüksək qiymətləndirib. Vurğulayıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi təşkilatın fəaliyyəti Rusiyada yaşayan və təhsil alan azərbaycanlı gənclərin bir araya gəlməsi, elm, təhsil, yaradıcılıq üzrə layihələrin, həmçinin ictimai təşəbbüslərin reallığa çevrilməsi baxımından əvəzolunmazdır.

Rəsmi hissədən sonra milli mahnı və rəqslərimizdən ibarət konsert olub.

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

“Bizim həyət” layihəsinin Nəsimi sakinlərinə 10-cu hədiyyəsi

□ **Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi uğurla davam edir. Bu layihənin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlər yaradılması, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılmasıdır.**



31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan 10-cu həyət sakinlərinin istifadəsinə verilib. Yenilənmiş həyət Nəsimi rayonu, Alı Mustafayev küçəsi 11 ünvanında 860 nəfərə yaxın sakinin yaşadığı binaları əhatə edir. Kompleks abadlıq işləri aparılmış, təxminən,

min kvadratmetrik həyətə bütün yaş qrupları üzrə uşaqların fiziki inkişafı üçün əlverişli şərait yaradılıb. Ərazidə 100 kvadratmetrik uşaq oyun qurğuları guşəsi, 200 kvadratmetrik mini futbol və basketbol, 100 kvadratmetrik idman-fitnes və 20 kvadratmetrik şahmat meydançaları salınıb. Burada əlil və sağlamlıq imkanları məhdu

ərzidə müşahidə kameraları quraşdırılıb.

“Bizim həyət” layihəsinin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. IDEA İctimai Birliyi bununla əlaqədar abadlaşdırılma ehtiyacı olan həyətlər haqqında məlumat toplayır, sakinlərin arzu və təkliflərini öyrənir.

R.TAHİR,
"Xalq qəzeti"

Vətənlə əlaqələrimizi bir an belə kəsmirik

□ **Rusiya Federasiyasının regionlarında Azərbaycan diasporunun geniş şəbəkəsi yaradılmış və bu proses bu gün də davam etməkdədir. Norilsk şəhərində yaşayan azərbaycanlılar da artıq təşkilatlanmışlar. Bu şəhərdə yaşayan azərbaycanlıların böyük bir qismi vətəndaşlıq hüququ qazanmış, bir qismi isə müvəqqəti qeydiyyatdadır. Buna görə də burada nə qədər azərbaycanlı yaşadığını demək çətindir.**

1999-cu ildə mən Azərbaycan diaspor təşkilatını yaratmaq qərarına gəldim. Açıqını deyim ki, müasir cəmiyyətdə ksenofobiya xofu olduğundan biz də ilk vaxtlar müəyyən çətinliklərlə qarşılaşdıq. Mənə belə gəlir ki, cəmiyyətimizi bu "virus"dan təmizləmək vaxtı yetişmişdir. Əslində, o, bu gün yaranmamışdır. SSRİ dağılandan sonra daha sürətlə yayılmışdır.

Buna baxmayaraq, Norilskdə yaşayan azərbaycanlılar heç bir dini, etnik, milli problemlərlə qarşılaşmamışlar. Bizim yaradığımız "Azadi" regional ictimai hərəkatı bu gün azərbaycanlıların birliyi təmin

etmək üçün mümkün olan hər şeyi edir. Bu təşkilat 10 mindən çox azərbaycanlını birləşdirir. Onun 30 nəfərdən ibarət şura üzvü var, onlar azərbaycanlıların problemləri ilə bağlı fəal iş aparırlar. Təşkilatın əsas fəaliyyəti millətlərarası münasibətlərin inkişafına yönəldilmişdir.

Təşkilatımızın üzvləri şəhərin ictimai həyatında yaxından iştirak edirlər. Bizim təşəbbüsümlə burada "Zapolyariye" Dostluq evi yaradılmışdır. Fəaliyyətimizin əsas istiqamətlərindən biri azərbaycanlı uşaqların təhsil



məsələsidir. İstəyirik ki, uşaqlarımız rus dilini öyrənməklə yanaşı, öz ana dillərini, mədəniyyətlərini, adət-ənənələrini də unutmasınlar.

Biz xalqımızın bütün bayramlarını burada yüksək səviyyədə qeyd edirik. Dağlıq Qarabağın, ətraf rayonların ermənilər tərəfindən işğalı bizim də əsas problemlimizdir. Qarabağın tarixən

Azərbaycan torpağı olması bərədə həqiqətləri dünyaya çatdırmaq başlıca fəaliyyət istiqamətimizdir.

Azərbaycanla mütəmadi olaraq əlaqə saxlayırıq. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın günün-gündən çiçəklənməsi bizdə həqiqətən qürur hissi doğurur. Mən özüm də Azərbaycanda olanda bu inkişafın şahidi oluram. Biz çalışırıq ki, bu uğurları geniş təbliğ edək, ölkəmizi tanıdırınlar.

Qarşıdan əziz bayramımız – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il gəlir. Bu münasibətlə bütün soydaşlarımızı təbrik edir, onlara Azərbaycanımızın daha da çiçəklənməsi yolunda uğurlar arzulayıram.

Əlgüşad KƏRİMOV,
Rusiya Federasiyasının Norilsk şəhərindəki “Azadi” diaspor təşkilatının sədri

Ədliyyə fəaliyyəti dövlətimizin başçısının tapşırıqlarına uyğun təkmilləşir



□ **Ümummilli lider Heydər Əliyevin dövlət inkişafı kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin inkişafı üzrə müterəqqi islahatlar aparılır. Son illər ədliyyə sisteminin müasirləşdirilməsinə xidmət edən mühüm qərarlar qəbul olunub, bir çox nailiyyətlər əldə edilib.**

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ədliyyə sahəsində islahatların davamlılığının təmin olunması məqsədilə dövlətimizin başçısının 2018-ci il 18 dekabr tarixli sərəncamı ilə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” təsdiq olunub.

Dekabrın 27-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş nazirliyin kollegiya iclasında Dövlət Proqramının icrası ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.

Kollegiyada çıxış edən nazir müstəsna əhəmiyyətə malik olan Dövlət Proqramının Prezidentimizin ədliyyə sistemində böyük diqqət və qayğısının növbəti təzahürü olduğunu vurğulayıb. Proqramın bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan ədliyyəsinin gələcək inkişafında “Yol xəritəsi” olmaqla ədliyyə orqanlarının və məhkəmələrin işinin müasir tələblərə uyğun təşkilinə, əhaliyə yüksəkkeyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, bu orqanlara müraciət imkanlarının asanlaşdırılmasına və vətəndaşların hüquqlarının daha etibarlı müdafiəsinə xidmət edəcəyi qeyd olunub.

İclasda Dövlət Proqramı ilə

Ədliyyə Nazirliyinin üzərinə qoyulan vəzifələrin, o cümlədən işin müasirləşdirilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi, innovativ texnologiyaların və elektron sistemlərin geniş tətbiqi, şəffaflığın artırılması ilə bağlı və digər tədbirlərin vaxtında və müntəzəkli icrasının təşkilinə dair konkret tapşırıqlar verilib.

Kollegiyada nazirliyin əsas fəaliyyət istiqamətləri üzrə cari ildə görülmüş işlər müzakirə olunub. Bildirilib ki, dövlətimizin başçısının “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etdiyi 2018-ci il cümhuriyyətimizin, həmçinin Azərbaycan ədliyyəsinin 100 illiyi ilə əlamətdar olub. Bu münasibətlə nazirlik tərəfindən silsilə tədbirlər təşkil olunub, o cümlədən “Azərbaycan ədliyyəsinin bir əsrlik inkişaf yolu” mövzusunda beynəlxalq konfrans keçirilib, ədliyyənin tarixi və müasir fəaliyyətindən bəhs edən “Azərbaycan ədliyyəsi davamlı inkişaf yolunda” adlı xüsusi kitab və film, digər nəşrlər və maarifləndirici vasitələr hazırlanıb.

İclasda ədliyyə fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi ilə bağlı

görülən tədbirlər qeyd olunaraq, dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə qəbul edilmiş “Notariat haqqında” Qanuna edilən əsaslı dəyişikliklərin daha müasir texnologiyaların və innovasiyaların tətbiqinə geniş imkan yaratdığı vurğulanıb. Bu məqsədlə səyyar notariat çantası, elektron ədliyyə köşkü və mobil notariat qovluğu hazırlanıb və dekabrın 21-də Binəqədi Rayon Məhkəməsinin açılışı zamanı Azərbaycan Prezidentinə nümayiş etdirilib.

Kollegiyada dövlətimizin başçısının ceza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli sərəncamının icrası üzrə görülmüş işlərə toxunularaq azadlıqdan məhrumetməyə alternativ, o cümlədən azadlığın məhdudlaşdırılması cəzasının icrasında müsbət dönüşə nail olunduğu və təsirli nəzarətin həyata keçirildiyi vurğulanıb. Həmçinin mübahisələrin məhkəmədən kənar alternativ həlli üsulu olan mediyaasiya institutunun yaradılması üzrə görülmən tədbirlər, o cümlədən bu sahədə Avropa İttifaqı ilə əməkdaşlıq, qanunvericiliyə bununla bağlı dəyişikliklərin edilməsinə dair layihələrin hazırlanması barədə məlumat verilib, habelə məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması, o cümlədən normativ bazanın təkmilləşdirilməsi

məqsədilə bu sahəni tənzimləyən İcra Məcəlləsinin layihəsinin hazırlanması diqqətə çatdırılıb.

Eyni zamanda, Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının icrası çərçivəsində ədliyyə fəaliyyətində şəffaflığın təmin edilməsi, ictimai iştirakçılığın tətbiqi, elektron xidmətlərin dairəsinin artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi üzrə görülmən işlərdən danışılıb, nazirliyin beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsinə toxunularaq cari ildə bir sıra xarici dövlətlərin ədliyyə nazirlərinin ölkəmizə səfərlərinin və imzalanmış sənədlərin qarşılıqlı fəaliyyətin inkişafına töhfə verdiyi vurğulanıb.

Bununla yanaşı, kollegiyada qarşıda duran vəzifələr müzakirə olunaraq, növbəti ildə prioritet istiqamətlər üzrə görüləsi tədbirlər müəyyənləşdirilib, o cümlədən “elektron məhkəmə” informasiya sisteminin tətbiqinin sürətləndirilməsi, əhalinin elektron normativ bazalara əlçatanlığını yaxşılaşdırılması, elektron sənəd dövriyyəsinin genişləndirilməsi, cəzaların icrası, tibb və ekspertiza sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlərə dair və digər konkret tapşırıqlar verilib.

Sonda ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi akt layihələrinə baxılıb, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

“Gömrük-media” əməkdaşlığı çərçivəsində aparıcı media qurumlarının rəhbərləri ilə görüş



□ **Dekabrın 27-də Dövlət Gömrük Komitəsində “Gömrük-media” əməkdaşlığı çərçivəsində aparıcı media qurumlarının rəhbərləri ilə görüş keçirilib.**

Görüşdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev XIX əsrin ikinci yarısında yaranan milli mətbuatımızın milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin təbliği və qorunmasında, dövrün müasir dəyərlərinə inteqrasiya prosesində mühüm rol oynadığını, istər XX əsrin əvvəllərində, istərsə də sonunda müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı mərhələlərində prinsipial mövqe nümayiş etdirdiyini söyləyib.

Komitə sədri vurğulayıb ki, müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev və onun ideyalarının sadıq daşıyıcısı Prezident İlham Əliyev daim media qurumlarının, jurnalistlərin problemlərinə həssaslıqla yanaşıb, milli mətbuatımızın inkişafı üçün xüsusi proqram və layihələr həyata keçirib, onların ən yaxın dostu olublar.

Bu gün medianın cəmiyyətdəki roluna toxunan S.Mehdiyev qeyd edib ki, istisnalar xaricində, Azərbaycan mətbuatı bu istiqamətdə özünə düşən vəzifəni layiqincə yerinə yetirir, dövlətimizin möhkəmlənməsi, xalqımızın rifah halının yaxşılaşması istiqamətində görülmən işlərə töhfəsini verir.

Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin media ilə münasibətlərindən nümunə götürərək Dövlət Gömrük Komitəsinin də daim milli mətbuata qarşı həssas yanaşmağa, media ilə səmərəli və işgüzar əməkdaşlıq əlaqələri qurmağa səy göstərdiyini vurğulayan komitə sədri bu baxımdan dördüncü hakimiyyət sayılan medianın da ölkəmizin gömrük orqanlarına qarşı adekvat münasibət göstərdiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində uğurla reallaşdırılan innovativ islahatlardan da bəhs edən S.Mehdiyev bu prosesə media qurumlarının peşəkar və təmənnasız dəstəyinin gömrük-media münasibətlərinin sağlamlıq əməkdaşlığı formasında formalaşması ilə yanaşı, həm də şəffaflığın təmin olunmasına, islahatların daha sürətli və

səmərəli şəkildə reallaşmasına şərait yaratdığını bildirib.

Sonra Azərbaycan Gömrük Xidmətinin gələcək hədəflərindən danışan komitə sədri gömrük-media münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov son dövrlərdə gömrük orqanları ilə jurnalistlər arasında ki görüşlərin müntəzəkli xarakter aldığını, bunun da gömrük orqanlarındakı şəffaflığın bariz nümunəsi olduğunu bildirib. O, gömrük orqanlarının jurnalistlər üçün təşkil etdiyi təlim və seminarların əhəmiyyətindən də danışılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlı gömrük-media münasibətlərindən bəhs edib. O, bu münasibətlərin səmərəli və işgüzar əməkdaşlıq zəminində formalaşmasında gömrük orqanlarının xüsusi rol oynadığını diqqətə çatdırıb.

“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadiqov isə gömrük orqanlarının səmərəli fəaliyyəti barədə danışılıb və bunun gömrük-media münasibətlərində də öz əksini tapdığını bildirib.

Daha sonra görüşün digər iştirakçıları da gömrük orqanları ilə media arasındakı münasibətlərdən və bu münasibətlərin ümumi işə faydasından bəhs ediblər.

Görüşdə DGK Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisinin birinci müavini Anar Süleymanov gömrük sistemində aparılan islahatlar, onların əhəmiyyəti və gömrük orqanlarının gələcək hədəflərindən bəhs edən təqdimatla çıxış edib. Eyni zamanda, media nümayəndələrinə gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin fəaliyyəti barədə məlumat verilib.

Sonda media qurumlarının rəhbərlərinin sualları cavablandırılıb.

AZƏRTAC

Bakıda “Xəzər regionu: geosiyasi vəziyyət və multikulturalizm siyasəti” mövzusunda konfrans keçirilib

□ **Dekabrın 27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası birlikdə “Xəzər regionu: geosiyasi vəziyyət və multikulturalizm siyasəti” mövzusunda konfrans təşkil edib.**

Dövlət İdarəçilik Akademiyasının keçirilən tədbiri alican BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov keçmiş sovet hakimiyyəti dövründə Xəzər bölgəsində baş verən hadisələrin bir qədər statik xarakterli olduğunu bildirib. Qeyd edib ki, sovet hakimiyyətinin dağılmasından sonra Xəzər hövzəsi dövlətlərinin sayı artdı. Xəzərin hüquqi statusunun müəyyən olunması ilə bağlı uzun müddət Xəzər hövzəsi dövlətləri arasında danışıqlar gedirdi. Bu il isə Xəzərin hüquqi statusunun müəyyən olunması məsələsi öz həllini tapdı. Burada Azərbaycanın fəal siyasi mövqeyi xüsusilə qeyd edilməlidir. Xəzərin hüquqi statusunun müəyyən edilməsi təkcə iqtisadi məsələ deyil, eyni zamanda, xalqlar arasında dostluğa, əməkdaşlığa, arası bir mərhələyə qədəm qaşımaq deməkdir.

Milli Məclisin deputatı Fazil Mustafayev məruzə ilə çıxış edərək deyib ki, 2018-ci il Xəzərsahili dövlətlər üçün ən sakit dövr kimi xatırlanacaq. Çünki Xəzərin hüquqi statusu ilə bağlı uzun illərdən bəri aparılan danışıqlar yekunlaşıb. Xəzəryanı dövlətlər bu dənizdə olan proseslərin birlikdə tənzimlənməsi barədə razılığa gəliblər. Bu, Azərbaycan üçün də olduqca vacibdir. Rusiya və İranın Xəzər bölgəsində üstünlüyünün ən azı bərabərləşdirilməsi siyasətinin həyata keçirilməsində üç dövlətin – Azərbaycan, Qazaxıstan və Türkmənistanın önəmli rolu olub. Əvvəllər mədəni bəğ-larla əlaqələr qurulmuşdursa, indi iqtisadi əməkdaşlıq vasitəsilə münasibətlərin qurulması gələcək

inteqrasiya modelinin formalaşması-na böyük təsir göstərib. Dövlətimizin başçısı İlham Əliyevin həm Avropa ölkələri, həm Rusiya, həm də Orta Asiya dövlətləri ilə qurduğu əlaqələr Azərbaycanı bu bölgələrlə gələcək meqalayihələrin işlənilib hazırlanmasında söz sahibi olan ölkəyə çevirib.

Milli Məclisin deputatı, professor Elman Nəsirov da məruzəsində mövzunun aktual və vacib olduğunu vurğulayıb. O deyib ki, Azərbaycan dövlətinin Xəzər regionunda 3 mühüm potensialı var – neftin istehsalı və ixracı, qazın ixracı, multikulturalizm siyasəti. Multikulturalizm Azərbaycanı həyat tərzidir, dövlət siyasəti, ictimai sifətidir. Multikulturalizm həm də bizim zənginliyimizdir. Azərbaycanda müxtəlif etnoslar, dincilər, konfessiyaların daşıyıcıları var, onlar mehriban şəraitdə birgə yaşayırlar. 2016-cı il Azərbaycanı “Multikulturalizm ili” elan olunub.

E.Nəsirov bildirib ki, bu il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya imzalanıb. Bu, böyük geosiyasi hadisədir. Bu sənədin imzalanması ilə Azərbaycanın Xəzər regionunda mövqeyi güclənmiş oldu, Azərbaycanın Türkmənistan ilə enerji sahəsində yaxınlaşması üçün imkanlar yarandı. Qazaxıstanda Azərbaycana böyük rəğbət var. Bizim kökümüz, dinimiz eynidir. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə Azərbaycan Prezidenti İlham Əliyev arasında hər zaman dostluq və qarşılıqlı münasibətləri olub və bu münasibətlər bir çox məsələlərdə



özünü göstərir. Buna misal kimi, 2012-2013-cü illərdə Azərbaycanın, 2017-2018-ci illərdə isə Qazaxıstanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olmasında hər iki ölkənin bir-birinə dəstəyini göstərmək olar. Son dövrlər Azərbaycanın Cənubi Qafqaz regionunda güclü və iqtisadi inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdırsa, Qazaxıstanda da inkişafı banisi Nursultan Nazarbayevdir. Birca o faktı dəməklə kifayətdir ki, son 20 ildə Orta Asiya ölkələrinə qoyulan 300 milyard investisiyanın 70 faizi mehaz Qazaxıstanın payına düşür.

Prezident Administrasiyasının millətərlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadə çıxış edərək bildirib ki, Azərbaycan Xəzəryanı ölkə olduğu üçün bu coğrafi aralıqda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasında, regionda yaşayan xalqlar arasında dostluq əlaqələrinin inkişafında maraqlı tərəf kimi çıxış edir. Dövlətimizin başçısı İlham Əliyev bu istiqamətdə mühüm işlər görür, öz əhəmiyyətli töhfələrini verir.

Prezident yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaخان Vəliyev, “Entoqlubus” saytının rəhbəri Gülnarə İnanç,

BBMM-in baş məsləhətçisi Tofiq Abbasov və digərləri mövzu ilə bağlı fikirlərini bildiriblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasında fəal iştirak edib. Buna bariz nümunə kimi, 2010-cu ildə Bakıda keçirilmiş Xəzəryanı ölkələrin dövlət başçıları üçün üçüncü Zirvə toplantısı xatırlanır. Bu toplantıda Xəzərin sülh, mehriban qonşuluq və dostluq zonasına çevrilməsi kimi mühüm prinsiplər müəyyən olundu. Bu prinsiplər daha əvvəl ulu öndər Heydər Əliyev tərəfindən elan olunub. Ulu öndər deyirdi ki, Xəzər dənizi Xəzəryanı ölkələrin mehriban qonşuluq, qarşılıqlı surətdə faydalı əməkdaşlıq, dostluq, sülh və təhlükəsizlik dənizi olmalıdır. Bu baxımdan bu il avqustun 12-də Aktauda keçirilən Xəzəryanı dövlətlərin dövlət başçıları üçün 5-ci Zirvə toplantısı vacib əhəmiyyət kəsb edir. Burada Xəzərin hüquqi statusunun müəyyənləşməsi ilə yanaşı, regionda yaşayan xalqlar arasında dostluq əlaqələrinin inkişafında maraqlı tərəf kimi çıxış edir. Dövlətimizin başçısı İlham Əliyev bu istiqamətdə mühüm işlər görür, öz əhəmiyyətli töhfələrini verir.

Prezident yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaخان Vəliyev, “Entoqlubus” saytının rəhbəri Gülnarə İnanç,

AZƏRTAC

Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun mövqelərində heç bir hadisə baş verməyib

□ **Ermenistan mətbuatının guya Azərbaycan Ordusunun ön xətt mövqelərində atışma baş verməsi barədə yaydığı xəbərə Azərbaycan Müdafiə Nazirliyindən aydınlıq gətiriblər.**

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu, Ermənistan tərəfinin öz ordusundakı baş verən xaos, intizamsızlıq və özbaşınalıq hallarını gizlətmək, o cümlədən dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində mülki vətəndaşlarımızı

atəşə tutmasından beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa hesablanmış ucuz təbliğatdır.

Bildiririk ki, Azərbaycan Ordusunun mövqelərində heç bir hadisə baş verməyib və bölmələrimiz əməliyyat şəraitinə nəzarət edir.

Ermenistan atəşkəs rejimini pozmaqda davam edir

□ **Ermenistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 26 dəfə pozublar.**


Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Dovex kəndində və ədsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki ədsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərlı

və Cəfərli kəndlərində, Bərd rayonunun Çınarı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki ədsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki ədsız yüksəkliklərdə yerləşən

mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirlı, Tağıbəyli, Şıxlar, Baş Qorvənd, Seyidli, Xocavənd rayonunun Kuro-patkinə, Füzuli rayonunun Qorvənd, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki ədsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

Teleaparıcı Evelina ZAKAMSKAYA:

İlham Əliyev gələcəyə inamla baxır



❑ **“Rossiya 24” kanalında “Mnenie” proqramının müəllifi və aparıcısı Evelina Zakamskaya “Moskva-Bakı” portalının müxbirinə Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətindən, onun ailəsi ilə çoxillik dostluğundan və Yeni il ərəfəsində Bakının gözəlliyindən bəhs edib. Xatırladaq ki, Bakıda dünyaya gələn Evelina Azərbaycan paytaxtını həmişə səmimi sözlərlə xatırlayır.**

– Siz Azərbaycan Prezidentindən beşinci dəfə müsahibə aldınız. Söhbətiniz necə keç-di? İlham Əliyev sizin ilk görüşünüzdən sonra dəyişibmi?

– Budefaqib görüşümüzün əvvəlində Prezident qeyd etdi ki, biz artıq on ildir tanışız. Mən ondan ilk müsahibəni məhz 2009-cu ildə götürmüşdüm. Mənə çox xoş idi ki, İlham Heydər oğlu buna diqqət yetirdi (gülümsəyir). Həm zahirən, həm də ünsiyyət baxımından o, heç dəyişməyib. O, həmişə müsahibəyə ciddi və işgüzar tərzdə yanaşır. Axı, bu müsahibə bütün bir ölkənin taleyüklü məsələləri və onun dünya arenasında mövqeyi ilə bağlıdır.

– **Kadr arxasında nədən söhbət etdiniz?**

– Deməliyəm ki, çəkilişin başa çatmasından sonra İlham Heydər oğlu yerindən qalxmağa tələsmir və biz sadəcə şəxsi və mücərrəd mövzular ətrafında söhbət edirik. Ailə, əhval-ruhiyyə, Bakının havası haqqında...

– **İlham Heydər oğlu Sizə öz ailəsindən bəhs etdi?**

– Bir az. Onun ümumi əhval-ruhiyyəsidən söz düşdükdə, mənə aydın oldu ki, dövlət başçı-sı kimi şəxsi və ictimai məsələlər onun üçün bir vəhdət təşkil edir. Ölkədə baş verənlər onun şəxsi həyatında da təzahürünü tapır. Bu dəfə mənə elə gəldi ki, Prezident çox sakit və özünəinamlıdır. Onda gələcəyə inam var və əminir ki, bu gün Azərbaycanda bütün işlər düzgün istiqamətdə davam edir. Dövlət başçısı bir an belə tərəddüd etmirsə, bu, həmin ölkənin bütün vətəndaşları üçün bu çox mühüm əlamətdir.

– **Siz Prezidentin ailəsi ilə tanışsınız?**

– Mən birinci xanım Mehriban Əliyeva ilə tanış-şam. Mənə, həmçinin ondan iki dəfə müsahibə al-maq nəşib olub. Tədbirlərin birində Prezidentin qızı Leyla xanımla da tanış olmuşam. Əliyevlər ailəsinin bütün üzvləri ictimai fəaliyyətə məşğul olmaq istədādına malikdirlər və onlar bu işin öhdəsindən layiqincə gəlirlər.

– **Rusiya-Azərbaycan münasibətlərində han-sı yeniliklərdən danışdınız?**

– Bilirsiniz, belə məqamlarda deyirlər ki, radikal xəbərlərin olmaması yaxşı əlamət sayılır (gülümsəyir). Dünyanın dəyişən informasiya və siyasi mənzərəsinə rəğmən ölkələrimiz arasında münasibətlərin yüksələn xəttə inkişafından da-nışıqdır. Prezidentlərimiz arasında etimad qorunub saxlanılır. Axı, dünyanın taleyi real şəxsiyyətlərin əlindədir! İnsanların bir-birinə inamının güclənərək siyasi etimada çevrilməsi çox vacibdir. Biz Rusiya ilə Azərbaycan arasında integrasiyadan və iqtisadi proseslərdən, turizm istiqamətində əməkdaşlıqdan danışdıq. Axı, Bakıya turist axınının böyük bir hissəsini məhz Rusiyadan gələnlər təşkil edirlər...

– **Bunun kökündə ölkələrimiz arasında tarixi əlaqələr dayanır...**

– Bəli, lakin təkcə onlar deyil...Ən başlıca aspekt, Prezidentin də söylədiyi kimi, ölkələrimiz arasında dil əngəlinin olmamasıdır. Bu gün Azərbaycanda rus dilinin mövqelərinin qorunub saxlanılmasına çox böyük diqqət yetirilir. Bu, bir ba-kılı kimi mənə sevindirməyə bilməz! Əlbəttə, bu amil əlaqələrimizi də möhkəmləndirir. Dünyanın ən ge-niş yayılmış dillərindən biri və beynəlxalq ünsiyyət vasitəsi olan rus dilini bilmək təhsil, mədəniyyət və

elm məkanını genişləndirməyə imkan verir.

– **Prezident Azərbaycanda ilin yekunlarından ətraflı bəhs edib....**

– Yəqin ki, bu il əldə olunan ən əsas nəticələrdən biri Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığının ardıcıl şəkildə azaldılması və onun şaxələndirilməsidir. O, müəyyən nəticələrin əldə olunduğu və real addımların atıldığı bir sıra inkişaf edən sahələri ayrıca qeyd etdi. Azərbaycan bir neçə il əvvəl seçdiyi yolla irəliləməkdə davam edir və seçilmiş bu xəttə sadıqdır. Bu gün dünya neft bazarında baş verən hadisələr göstərir ki, bu, doğru seçimdir. Qeyri-neft sektorunun inkişafı sahəsində, xüsusən kiçik və orta sahibkarlığın dəstəklənməsində ölkənin diqqəti yenidən Rusiya və Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlıq məkanına yönəlib.

– **Prezidentlə müsahibələrinizin birində şaətlı rəngində ön seçmişdiniz. Bu dəfə isə daha açıqrəngli geyimdə idiniz. Siz daha ciddi görünmək istəyirdiniz?**

– Yox, hər şey çox sadədir. Bu mənim saç-düzümüm ilə bağlıdır, o vaxtlar saçlarım uzun idi və həmin rəng onlara yumşaq və romantik çalar qatırdı. Həmin müsahibə 9 may ərəfəsində, bahar fəslində və ona uyğun əhval-ruhiyyədə götürülmüş-dü. İndi saçlarım qısadır – ənənəvi kərə sağıdüz-ümü. Yeri gəlmişkən, Prezident də buna diqqət yetirdi və dedi ki, mənə ilk dəfə gördüyündə də saçdüzümüm belə idi. Geyim tərzim qısa mövsümü və buna uyğun əhval-ruhiyyə ilə əlaqədardır. Hər halda, komplementlər keçən dəfəkindən az olmadı. Çox xoşdur ki, Azərbaycan qadınların xoşuna gələcək komplementlər söyləyən nəzakətli kişilərə həmişə rast gəlmək olur.

– **Siz Bakıdan bu günlərdə qayıtmısınız. Ora-da bayramqabağı ab-hava necədir? Paytaxtda gəzintiyyə çıxdınızmi?**

– Bu səfər bizim çəkiliş qrupu üçün xüsusi səmimi şəraitdə keçdi. Azərbaycanda həmişə bizi çox səmimi qarşılayırlar. Bu, artıq ənənə halını alıb. Bu dəfə Prezident Administrasiyası ilə kadr arxasında ünsiyyət vaxtı biz artıq bir ailə olduğumu-zu söyləyirdik. Bu, mənim üçün çox əzizdir, çünki Bakı mənim doğma şəhərimdir və oraya getməyi çox sevirəm. Hər dəfə gəldiyimdə, sürücdən xahiş edirəm ki, Çapayev – indiki Təbriz küçəsində mənim yaşadığım evin yaxınlığından keçsin. İndi həmin ev yoxdur, onun yerində böyük çoxmətbəli yeni bina tikiliblər, lakin ətrafında köhnə evlər qalır. Ona görə də doğma yerləri asanlıqla tanıyıram.

Moskvadan isti olmağına və bəzən yağış yağ-masına baxmayaraq, Bakıda Yeni il əhval-ruhiyyəsi çox yüksəkdir. Bakının işıqlı səması qarın yoxluğ-u hiss etdirmir. Küçələr gözəl bəzədilib, şəhər bay-ramı qarşılamağa hazırlaşır. Azərbaycanın Şaxta babasının olması mənə çox sevindirir. Bu, Santa-Klaus deyil, məhz Şaxta babadır. O, əynilə mənim uşaqlıq illərimdə olduğu kimidir! Mən bütün bakılı-la, Azərbaycanın hər bir vətəndaşına xoşbəxt Yeni il arzulayıram!

Fəridə ABDULLAYEVA, AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Kaliforniyada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

ABŞ-ın Kaliforniya ştatının San-Diego şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının (CAFA) yaradılmasının bir illiyi münasibətilə tədbir keçirilib. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun və CAFA-nın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan ictimasının üzvləri, yerli seçkilil orqanların nümayəndələri, mədəniyyət xadimləri və jurnalistlər iştirak ediblər.

Tədbirdə çıxış edən CAFA-nın icraçı direkto-ru Kimiya Məmmədova icma adından Azərbaycan xalqını və dünyada yaşayan 50 milyon azərbaycanlını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib. CAFA-nın bir illiyinin də qeyd edildiyini dəyən K.Məmmədova ötən bir il ərzində təşkilatın uğurlu fəaliyyətinə toxunaraq, növbəti ildə Azərbaycan ıcmasını gücləndirmək və Azərbaycan ilə Kaliforniya arasında müxtəlif sahələrdə əlaqələri daha da möhkəmləndirmək istiqamətində işləri davam etdirəcəklərini bildirib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu-

nun konsulu Orxan Rüstəmi bütün soydaşlarımızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib, CAFA-ya gələcək fəaliyyətində uğurlar arzulayıb.


San Diego-Bakı Dostluq Assosiasiyasının icraçı direktoru Martin Kruminq və Los-Anceles Dinlərarası Şurasının sədri Yəpiskop Xuan Karlos Mendez də çıxış edərək xalqımıza bu gözəl bayram münasibətilə təbriklərini çatdırıblar.

Həmçinin tədbirdə San-Diego şəhərində və vilayətində 31 dekabrın “Azərbaycanlıların Həmrəyliyi Günü” elan olunmasına dair müvafiq bəyannamələr təqdim olunub.

Tədbir Azərbaycan musiqisi və icmamızın üzvü Ləman Musayevanın ifasında raqslərimizlə davam edib. Qonaqlar, həmçinin San-Dieqonun tanınmış azərbaycanlı kulinar-əspazı Leyla Bayramovanın hazırladığı Azərbaycan mətbəxinin müxtəlif təamları ilə tanış olublar.

Yusif BABANLI, AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton



Azərbaycan Prezidentinin 15 illik fəaliyyətinə işıq salan dəyərli nəşr

❑ **Bu günlərdə çapdan çıxmış “İlham Əliyev – On beş illik prezidentlik dövrünün uğur salnaməsi (2003-2018)” kitabı elmi ictimaiyyətin böyük marağına səbəb olub. AZƏRTAC filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinin kitabla bağlı qeydlərini təqdim edir.**

Qarşımızda təzəcə nəşr olunan bir kitab var: “İlham Əliyev – On beş illik prezidentlik dövrü-nün uğur salnaməsi (2003-2018)”. Tipoloji xarakterinə görə foto-al-bom formatında buraxılan kitabın məzmunu barədə qısa, lakonik in-formasiyanı onun bir neçə sətirlik anonsundan almaq olur: “Kitabda zəngin faktlar əsasında İlham Əliyev Azərbaycan Respublika-sının Prezidenti kimi on beş illik fəaliyyəti dövründə ölkənin dina-mik inkişafının dolğun mənzərəsi yaradılır. Azərbaycanda aparı-lan köklü islahatlar sayəsində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf-ı, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin uğurla reallaşdırılması, sosial-mədəni, ordu quruculuğu və xarici siyasət sahəsində əldə edilən nailiyyətlər tutarlı dəlillərlə əsaslandırılır. Ölkədə ictimai-siyasi sabitliyin və demokratik təsisatların daha da möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı görülən işlər şərh olunur. Kitab Azərbaycanın müasir ta-rixi ilə maraqlanan mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur”.

Əslində, anonsun son cümləsindəki “geniş oxucu kütləsi” ifadəsini “Azərbaycanı seven hər kəs” sözləri ilə də əvəz etmək olar. Çünki bu kitab İlham Əliyevin on beş illik prezidentlik dövrü-nün uğur salnaməsi kimi həm də Azərbaycanın keçdiyi inkişaf mərhələsinin elmi-publisistik ifadəsidir. Həm Azərbaycanın, həm də onun Prezidentinin uğur salnaməsi, kitabda qeyd olunduğu kimi, öz başlanğıcını qurummilli liderimiz Heydər Əliyevin 2003-cü ildə prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyev haqqın-dakı bu sözlərdən başlayır: “İnanıram ki, mənim axıra qatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa qatdıra biləcəm. Mən ona özüm qədər inanıram və gələcəyinə bö-yük ümidlər bəsləyirəm”. Heydər Əliyevin uzaqgörənlik təfəkkürü ilə xalqa müraciətlə dediyi bu fikirlər fonunda İlham Əliyev bir müddət sonra onun rəhbərliyi altında sürətlə inkişaf edən Azərbaycanın uğurlarını nəzərdə tutaraq de-yirdi: “O, (Heydər Əliyev - C.M.) inanırdı və bilirdi ki, davamçıları onun sona qatdıra bilmədiyi işləri tamamlayacaqlar. Belə də oldu... Biz fəxr edirik ki, onun ideyala-rını yaşıdırıq, müstəqilliyimizi

qısa müddətdə ona xalq arasında geniş populyarlıq, sonsuz inam və güclü etibar qazandırdı. Elə bu səbəbdən 2008, 2013 və 2018-ci illərdə keçirilən növbəti prezident seçkilərində İlham Əliyev yenidən inamlı qələbə qazandı. Oktyabrın 15-də Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin 15 ili tamam oldu. Bu kitabda Azərbaycan Respublikasının Prezidenti vəzifəsində onun 15 illik fəaliyyətinin əsas yekunlarını oxuculara çatdırırıq”.

Yuxarıda kitabın qarşıya qoyduğu mövzunun maraqlı bir süjet xətti üzərində qurulduğunu xüsusi qeyd etdik. Bu süjet xətti ayrı-ayrı mövzular üzrə təqdim olunur. Ümumi süjet xətti o qədər açıqdır ki, mövzuları xüsusi fərqləndirməyə və işarələməyə ehtiyac qalmır. Oxucu kitabın hər səhifəsində özünün şəxsən şahidi olduğu milli inkişafın, Azərbaycanın uğurlarının həm mətnlə, həm də illüstrasiyalara - fotoşəkillərlə aydın görməkdədir. Bununla belə, oxucunun ayrı-ayrı bölmələr kimi qəbul etdiyi möv-zuları bir daha diqqətə çatdırmaq istərdik: “Uğurlu strateji kursun və səmərəli dövlət idarəçiliyinin əsas nəticələri”, “Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüra-lizmin, insan hüquq və azadlıqla-

rının təmin edilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilib”, “Yeni Azərbaycan Partiyasının VI qurultayı. 08 fevral 2018-ci il”, “Azərbaycan iqtisadiyyatı rəqəbatqabiliyyətliliyinə görə MDB məkanında birinci yere yüksəlib”, “Azərbaycanda həyata keçirilən nəhəng transmilli layihələr ölkəni mühüm tranzit və logistika mərkəzinə çevirib”, “Yenilənmiş sosial-mədəni, təsərrüfat və turizm infrastrukturuna, Azərbaycan brendi “ASAN xidmət”, “Şəhid ailələrinə, müharibə veteranları və əlillərinə, məcburi köçkünlərə diqqət və qayğı”, “Ordu quruculuğunun və milli maraqlara sükənən xar-ci siyasətin uğurlu nəticələri”, “Azərbaycanda elmin inkişafı, milli-mənəvi dəyərlərin, multikultu-ralizm və tolerantlıq ənənələrinin qorunub saxlanması (səhifə 15)”, “Gəncliyin inkişafına dövlət qayğısı, idman sahəsində əldə olunan nailiyyətlər”, “Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayıb”, “Prezident İlham Əliyevin təltif olunduğu ordenlər”. Kitabda fundamental idarəçiliyin və onun ölkəyə bəxş etdiyi uğurlar iki formatda ifadə edilir: mətnlə və bu mətni müşayiət edən fotolarla.

Kitabın mətni öz aydınlı-ğı, məntiqli ardıcılıqlı, faktlara elmi-fəlsəfi və publisistik baxı-şı ilə diqqəti xüsusi cəlb edir. Məsələn, “Uğurlu strateji kursun və səmərəli dövlət idarəçiliyinin əsas nəticələri” kimi fundamental bir mövzu yüksək ümumiləşdirmə keyfiyyətinə malikdir və oxu-cu bir neçə səhifədə 15 illik dövrün hərtərəfli mənzərəsini görə bilir. Bu mətnin ilk abzası, sanki sonrakı mövzulara prelü-diya rolunu oynayır və oxucu-nu inkişafın ümumiləşdirilmiş parametrləri ilə tanış edir: “Ümumi formada qiymətləndirilərsə, qeyd edilməlidir ki, İlham Əliyev 15 illik prezidentliyi dövründə, ilk növbədə, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş vətəndaş birliyi platformasına söykənərək daxili ictimai-siyasi sabitliyi daha da möhkəmlətmiş, əhalinin təhlükəsizliyini, insanla-rın əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin etmiş, vətəndaşların rifah halı-nın getdikcə yüksəlməsinə nail olmuşdur. Hazırda tərəddüd etmədən söyləmək olar ki, daxili milli birlik və vətəndaş həmrəyliyi, hakimiyyətin yürütdüyü siyasətin geniş əhali tərəfindən dəstəklənməsi əsasında bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik əmsalına görə Azərbaycan postsovet məkanında birinci yerdə dayanır”.

Sonrakı ayrı-ayrı mövzuları əhatə edən mətnlərin hamısın-da milli inkişafımızda Prezident

parametrlərini analitik publisistika ilə qələmə alır. Lakin səmimiyyətlə etiraf edək ki, kitabın bu sahədəki rolunu heç nə ilə əvəz etmək olmur. Bir tərəfdən, əgər kitab ilk dəfə səmədan gəlibsə, səmavi kitabın Allahın yer üzünə, xilqətə bəxş etdiyi bir nemət kimi müqəddəsdirsə, onda elə “kitab” sözünün özü də müqəddəslik semantikasını ehtiva edir. Digər tərəfdən, min illərdən bəri qorunub saxlanan və bu gün müqəddəsliyi ilə hər kəsin karnına gələn kitab bütün informasiya vasitələrindən uzunömürlüdür. Məsələyə bu baxımdan yanaşsaq, “İlham Əliyev – On beş illik prezidentlik dövrünün uğur salnaməsi (2003-2018)” kitabı neinki bugünkü nəsil üçün, bəlkə daha çox gələcək nəsillərə bir hədiyyədir. Müəlliflər kitabın adındakı “salname” sözünü nahaqdan işlətməyiblər. Salname bir kitab formatı, reallıq-ları qeydə alıb gələcəyə aparən qədim əlyazma formatı kimi özü də tarixi yaddaş anlamına gəlir. Haqqında söz açdığımız kitab, yuxarıda da qeyd etdiyimiz kimi, həm də reallığı dəqiq əks etdirən fotoşəkillərlə zəngindir. Bu fotolar İlham Əliyevin Prezident kimi fəaliyyətinin vizual görüntüləridir. Tərtibçi müəlliflər onları mətnə uyğun o qədər dəqiq seçiblər ki, mətn və foto sinxronu məsiriyyəlin heyəratəmiz faktı kimi diqqəti cəlb edir. Bu fotoşəkillər İlham Əliyevin ölkə daxilində və ölkə xaricindəki görüşlərinin dolğun ifadəsi kimi 15 illik prezidentlik dövrünün “uğur salnaməsi”ni təamırlayır. Bu fotoşəkillər Azərbaycanımızı, Bakımızı, regionlarımızın inkişaf-ını poliqrafik yolla əbədləşdirən vizual faktlar kimi qiymətlidir.

Kitab bütün parametrləri, o cümlədən poliqrafik icrası ilə diqqət çəkir. “Zərdabi LTD” MMC nəşriyyatının məhsulu olan bu kitab özü-özlüyündə həm də ölkəmizin poliqrafiyənin nə dərəcədə inkişaf etdiyinə əyani sübutdur. Nəşrin poliqrafik icra-sının özündə də Azərbaycana və onun Prezidentinə böyük sevgi və ehtiram duyulur.

Sonda kitabın daha bir keyfiyyətini qeyd etmək istərdik: “İlham Əliyev – On beş illik prezi-dentlik dövrünün uğur salnaməsi (2003-2018)” kitabı hələlik iki dildə - Azərbaycan və rus dillərində nəşr olunub. Kitabın ingilis və ərəb dillərində də nəşri fəxrətlənlir. Bu, çox vacib bir faktdır. Çünki İlham Əliyevin Prezident kimi fəaliyyət göstərdiyi on beş ildə Azərbaycan dünya arenasında öz yerini daha da möhkəmləndirib və tanınıb. Bu kitab dünyanın bizim Prezidentimizin xalq üçün, Vətən üçün göstərdiyi xidmətlərlə daha yaxından tanış olmasına üçün çox dəyərli mənbədir.

Xarici xəbərlər

Yunanistan

289 milyon avro yardım

Avropa Komissiyası Yunanıstana 289 milyon avro maliyyə yardımı göstərəcək. Rəsmi Afina bu vəsaiti miqrantlara göstərdiyi dəstəyə görə alacaq. Qeyd edilir ki, 2018-ci ildə ölkəyə 31 min 45 miqrant pənah gətirib. Məlumat üçün deyək ki, ayrılmış maliyyə vəsaitinin əsas hissəsi miqrantların yerləşdirilməsi, ərzaq təminatı və təhlükəsizlik tədbirlərinə sərf olunacaq.

Xəbəri BBC verib.



Rusiya

Təzyiqə qarşı təbii çarə



Rusiyalı həkim-fitoterapevt Nina Sokolova yüksək təzyiqi olanlara təbii qarışıqlardan ibarət resepti tövsiyə edib. O bildirib ki, limon, sarımsaq və bal qarışığı yüksək təzyiqə qarşı ən effektiv vasitələrdən sayılır. Belə ki, 3 limon və 10 diş sarımsağı qarışdırıb 1 stəkan bal əlavə etdikdən sonra bir həftə qaranlıq yerdə saxlayın. Daha sonra gündə 3 dəfə 1 çay qaşığı qəbul edin. Qısa müddətdə yüksək təzyiqin necə nizamlanacağına şahid olacaqsınız.

Xəbəri "Ayzdorov.ru" verib.

ABŞ

2018-ci ilin ən yaxşı smartfonları

"Fortune" jurnalının ekspertləri 2018-ci ilin ən yaxşı smartfonlarının reytingini tərtib ediblər. Bildirilir ki, reytingdə birinci pilləni "Apple" şirkətinin "iPhone XS Max" smartfonu tutub. Qeyd edək ki, ilk beşliyi "Google Pixel 3", "Huawei Mate 20 Pro", "OnePlus 6T" və "Samsung Galaxy Note 9" modelləri tamamlayır.

Məlumatı RiA "Novosti" yayıb.



Yaponiya

"Toyota"da qüsurlar aşkarlanıb



"Toyota" şirkəti ABŞ bazarında satılmış 140 mindən çox avtomobili geri çağırıb. Bildirilir ki, qərar avtomobillərin əyləc sistemində və təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.

Geri çağırılma 2018–2019-cu illərdə istehsal olunmuş "Land Cruiser", "Lexus LX570" və "Tacoma" modellərinə şamil olunub.

Xəbəri "Auto.tut.by" verib.

Hollandiya

PSV 40 milyon avro tələb edir

İtaliyanın "Inter" klubu PSV-nin hücumçusu İrvin Lusanonun transfer etmək istəyir. "A" Seriyası təmsilçisi artıq Lusanonun agentləri ilə danışıqlara başlayıb. Məlumat görə, PSV 23 yaşlı futbolçunun keçidi üçün 40 milyon avro tələb edir. Qeyd edək ki, əgər tərəflər razılığa gəlsələr, növbəti mövsümdən meksikalı futbolçu "Inter"-in şərəfini qoruyacaq.

Məlumatı "Futbol.ua" yayıb.



Hazırladı:
Elçin ABBASOV,
"Xalq qəzeti"

İrəvan teatrından "Xocalıya ədalət!" kampaniyasına töhfə

Yazıçı-dramaturq Sabir Şahtaxtının "Ölüm həsrəti" tamaşasının premyerası olub



□ **İrəvan Dövlət Azərbaycan Dram Teatrı dekabrın 25-də Rus Dram Teatrının səhnəsində yazıçı-dramaturq Sabir Şahtaxtının eyniadlı pyesi əsasında hazırlanmış "Ölüm həsrəti" tamaşasının premyerasını təqdim edib.**

Premyerada tanınmış elm və mədəniyyət xadimləri, KİV təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tamaşa ilə bağlı fikirlərini bölüşən teatrın direktoru, şair-dramaturq İftixar Pirişev bildirib ki, İrəvan teatri

həmişə milli-vətənpərvərlik mövzularını diqqətdə saxlayıb: "Xocalı soyqırımını nəticəsində erməni əsirliyində amansız işğencələrə məruz qalan azərbaycanlı qadının həyat dramını əks etdirən "Ölüm həsrəti" pyesi isə



teatr tərəfindən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyasına töhfə vermək məqsədilə səhnələşdirilib. Əsər pyesin ideya və məqsədini aydın şəkildə tamaşaçıya çatdırır. "Xocalıya ədalət!" sülh çağırışıdır. Biz də öz tərəfimizdən sülhsevər dünya ictimaiyyətinə çatdırmaq istəyirik ki, Azərbaycan

xalqı olaraq yaşadığımız bu soyqırımının bir daha dünyanın heç bir yerində təkrar olunmasına yol verilməsin".

Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, bədii rəhbəri Əməkdar artist Sərvər Əliyev, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.

Rollarda Əməkdar artist Rəşid Rzaev, aktyorlar Bəhruz Hikmətoğlu,

Niyaməddin Səfəraliyev, Güney Əliyeva, Rövşən Cəfərov, Natiq Həziyev, Məhərrəm Musayev, Səmaye İsmaylova, Nicat Mirzəzadə, Əmirulla Nurullayev, Məmməd Zeynalov və Arzuman Tanrıverdiyev çıxış ediblər.

Xocalı soyqırımından 26 ildən çox bir zaman keçməsinə baxmayaraq, xalqımız bu faciənin ağrısını, dəhşətlərini hələ də yaşamaqdadır. Xocalıda baş verənlər istər təsviri sənət, istər poeziya, istərsə də nəsr əsərlərimizdə geniş işıqlandırılıb. "Ölüm həsrəti" tamaşasında isə müəllifin baş verənlərə orijinal münasibəti özünü göstərir.

Əsərdə faciənin dəhşətlərini tamaşaçıya çatdırmaq üçün həm maraqlı səhnə tərtibatı, həm də fərqli bir süjet xətti var. Tamaşa başlayan andan hər bir izləyici özünü hadisələrin içində hiss edir. Səhnədə baş verənləri təkcə aktyorlar yaşamır, sanki hər bir izləyici o hissə köklənir. Bu, həm müəllifin, həm də

rejissorun böyük uğurudur. Sonda bütün iştirakçılara minnətdarlığını bildiren Sabir Şahtaxtı teatrın yaradıcı kollektivinin əməyini yüksək dəyərləndirib. Bildirib ki, belə səhnə əsərləri tariximizin unudulmasına, gənclərin xalqımızın başına gətirilən müsibətlərdən xəbərsiz tutmasına və insanlarda işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına böyük inam hissi yaradır.

Qeyd edək ki, yazıçı-publisist Sabir Şahtaxtının YAP icra katibliyinin təşəbbüsü ilə hazırlanmış "Xəzəl oldu Xocalının Xəzəngülü" kitabı 2006-cı ildə işıq üzü görüb. Kitabın erməni əsirliyində əzablı günlər yaşamış Xocalı sakinlərinin acı xatirələri daxil edilib. Kitabda "Ölüm həsrəti" pyesi də yer alıb. Ötən müddət ərzində fars və türk dillərinə çevrilən pyesin dünyanın bir çox yerlərində təqdimatı keçirilib.

AZƏRTAC

İbrahim KALIN: Ankara "Patriot"lara alternativ kimi baxmır

□ **"Türkiyə ABŞ-ın "Patriot" hava hücumundan müdafiə sistemlərinin alışına Rusiyanın "S-400" zenit-raket komplekslərinə alternativ olaraq baxmır". Bu bəyanatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın səsləndirib. Məlumatı "Anadolu" agentliyi yayıb.**

İ.Kalın sonra vurğulayıb: "Patriot"ların satışı prosesi Rusiya istehsalı olan "S-400"lərin alışı prosesinə təsir etməyəcək. Biz bunlardan birini digərinə qarşı alternativ kimi nəzərdən keçirmirik".

Xatırladaq ki, ABŞ

Dövlət Departamenti Türkiyəyə 3,5 milyard dollar dəyərində "Patriot" hava hücumundan müdafiə sistemlərinin avadanlıqlarla birlikdə satışını nəzərdə tutan mümkün sazişin imzalanmasına razılıq verib.



Bu arada məlum olub ki, bu günlərdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ qoşunlarının Suriyadan çıxarılması məsələsini Moskva ilə müzakirə etmək

üçün Rusiyaya səfər edəcək. M.Çavuşoğludan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Moskvaya səfəri gözlənilir.

M.HACIXANLI,
"Xalq qəzeti"

"Benella qalmaqalı" yenidən baş qaldırır



□ **"Reuters" agentliyinin yaydığı məlumata görə, Fransada "Sarı jiletli" hərəkatının etiraz aksiyaları nisbətən səngisə də, ölkə Prezidenti Emmanuel Makron üçün daha bir siyasi problem baş qaldırıb.**

Bildirilir ki, aprelə ortaya çıxan və ictimaiyyətin "Benella işi" dediyi qalmaqla yenidən müzakirə mövzusunda çevrilib. Bu günlərdə "Le Monde" nəşrinə məlum olub ki, Yelisey sarayının keçmiş əməkdaşı Aleksandr Benella Çad Respublikasına səfər edib. Maraqlıdır ki, bu hadisə Fransa dövlət başçısının Afrika ölkəsinə səfərindən cəmi 3 gün əvvəl təsadüf edib. Benella isə özünü jurnalistlərə Yaxın Şərqdəki holdinqlərin məsləhətçisi kimi təqdim edib. Ötən ay isə o, Prezident Emmanuel Makronun polisə verdiyi ziyanfərdə iştirak etmişdi.

Qeyd edək ki, Prezidentin

səfərlərinin təşkilinə məsul olan Aleksandr Benella 2018-ci ilin bir may nümayişləri zamanı etirazçıları amansızlıqla döyməsi ilə yadda qalmışdı. Ertəsi gün Fransa Prezidentinin administrasiyası onun işdən azad edilməsi barədə rəsmi məlumat yaymışdı. Bir ay sonra isə fransız televiziyaçıları onu Parisdə etiraz aksiyaları zamanı saxlananları dindirərək kameranın yaddaşına köçürmüşdü. Ertəsi gün isə 3 polis mətbuata xəbər ötürmək ittihamı ilə işdən azad edilib və bəndlərində intizam icraatı başlanmışdı.

Rövşən ATAQİŞİYEV,
"Xalq qəzeti"

Hava proqnozu

☞ Dekabrın 28-də

☞ Bakıda və Abşeron yarımadasında aralıq yağintılı gözlənilir. Gecəyə doğru yarımadaanın bəzi ərazilərində yağışın sulu qarlı yağması ehtimalı var. Aralıq güclənən şimal-qərb küləyi əsəcək. Gecə 3-5, gündüz 6-8, Bakıda gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm cive sütunundan 764 mm cive sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

☞ Naxçıvan Muxtar Respublikasında aralıq yağintılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq ərazilərdə 5-7 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.

☞ Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə aralıq yağintılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti olacaq.

☞ Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə aralıq yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 0-5, gündüz 6-9 dərəcə isti olacaq.

☞ Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə aralıq yağintılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə

intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

☞ Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdas, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə aralıq yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 0-5, gündüz 6-10 dərəcə isti olacaq.

☞ Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında aralıq yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək, aralıq güclənəcək. Gecə 4-6, gündüz 6-9, dağlarda gecə 0-3, gündüz 4-6 dərəcə isti olacaq.

Neftin qiyməti artmağa başlayıb



□ **Dünya bazarında "qara qızıl"ın qiyməti artmağa başlayıb.**

Londonun "ICE" Birjasının məlumatına görə, "Brent" markalı neftin qiyməti 8,5 faiz artaraq bir bareli 55,1 dollar olub. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın "WTI" markalı neftin qiyməti 5 faiz artaraq bir bareli 46,9 dollar olub. Azərbaycanın "AzeriLight" markalı neftin qiyməti 9 faiz artaraq bir bareli 58,10 dollar olub.

Qeyd edək ki, dekabrın 17-dən etibarən dünya bazarında "qara qızıl"ın qiyməti aşağı düşməyə başlamış və 2017-ci ilin sentyabr ayındakı minimuma enmişdi.

Lakin OPEC-ə üzv və üzv olmayan ölkələr bu hadisədən sonra qəti qərar qəbul ediblər.

Xatırladaq ki, 2019-cu il yanvarın 1-dən hasilat azaldılacaq.

Qəzənfər QASIMOV,
"Xalq qəzeti"

Allah rəhmət eləsin

Pirallahıdan Vasif İmanov Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini, general-mayor Səhlab Bağirova anası

HƏLİMƏ XANIMIN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin baş direktoru, aqrar elmləri doktoru, professor Ağamir Həşimov cəmiyyətin əməkdaşı Akif Mustafayevə əzizi

XALİSƏ XANIMIN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun kollektivi institutun əməkdaşı Mehriban Nəbiyevaya əzizi

ŞƏHRİ KİŞİNİN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin "Azdövşütəslayış" institutunun direktoru, Əməkdar mühəndis Elbrus Paşayev cəmiyyətin əməkdaşı Akif Mustafayevə əzizi

XALİSƏ XANIMIN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

**HƏSƏN
HƏSƏNOV**

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS

0282

TİRAJ

7283

SİFARİŞ

3903

QİYMƏTİ

40 qəpik

Çapa imzalanmışdır 00:00